




## Bütöv Azərbaycan ilk Prezidentini seçdi!



"SƏS" qəzeti mənim üçün ən əziz qəzetdir



№ 024 (6949)



8 fevral 2024-cü il.  
Qiyməti 60 qəpik

# Astanasında olduğumuz YENİ DÖVR



## Xalq zəfər seçkisinin qalibini elan etdi: İLHAM ƏLİYEV!

**MSK: Seçki məntəqələrinin 54.47 faizindən alınmış ilkin məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb**



**Zəfər seçkisi dağıdıcı müxalifətə arxivi göstərdi**



**Qızılca, yoxsa allergiya, necə ayırd etmək olar?**



**GUAM PA: "Nümayəndə heyətimiz tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməyib"**



**Türkiyəli deputat: "Qardaş ölkənin parlaq uğurları bütün Türk dünyasını sevindirir"**



**Stanislav Tarasov: "Ermənilərə silah niyə lazımdır? Onlar döyüşə bilirmi ki?"**





# Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 sayılı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.



## Türkiyəli deputat: "Qardaş ölkənin parlaq uğurları bütün Türk dünyasını sevindirir"



Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsini qeyd edən Şamil Ayrım əlaqələrimizin Türk dünyası üçün nümunə olduğunu vurğulayıb: "Azərbaycan nə qədər güclü olarsa, Türkiyə nə qədər güclü olarsa, bu coğrafiyada sülh, hüzur və sabitlik də bir o qədər davamlı olar".

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının vacibliyinə toxunan Türkiyə deputatı deyib: "Hazırda əsas məqsəd və məram münasibətlərin normallaşmasıdır. İnanırıq ki, müharibə bitdiyi kimi, sülh də imzalanacaq. Azərbaycanın dövlət siyasəti də qonşularla dinc və yanaşmağa yönəlib".

Türk dünyasının gələcəyini çox parlaq gördüyünü vurğulayan Şamil Ayrım əlavə edib: "Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra digər ölkələrlə müqayisədə uğurlu və şərəfli yol keçərək böyük uğurlara imza atıb. Azərbaycan Qarabağ müharibəsində Zəfəri ilə Türk dünyasının digər ölkələrinə örnək göstərib. Türkiyə və Azərbaycan qardaşlığı da həmin ölkələrə stimül verir. İnşallah, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər ölkələr də bizim kimi dostluq münasibətləri qura biləcəklər. Türk dünyası dövlətlərinin heç kəsin torpağında gözü yoxdur, eyni zamanda, digər ölkələrin də öz torpaqlarını işğal etməsinə imkan vermez".

## Azərbaycanda keçirilən növbədənənar prezident seçkiləri ərəb mediasında

Azərbaycan Respublikası Prezidentinin növbədənənar seçkiləri ilə bağlı bu gün keçirilən səsvermə prosesi ərəb mediasının diqqət mərkəzindədir.

Belə ki, Suriyanın SANA, Livianın LANA, Misirin MENA informasiya agentlikləri, həmçinin Misirin "Əl Əhram", "Dustur", "Əl-



Qahirə" qəzetləri, Birləşmiş Ərəb Əmirliklərinin "Əl Xalic" və "Gulf365" portalları, Əlcəzairin "Şuruq" nəşri Azərbaycanın paytaxtı Bakıda və bölgələrdə keçirilən səsvermə barədə xəbər və reportajlar dərc ediblər.

Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, səsvermə prosesində Azərbaycan vətəndaşlarının yüksək fəallığı qeydə alınıb, həmçinin beynəlxalq və yerli müşahidəçilər, nüfuzlu media təşkilatlarının nümayəndələri növbədənənar prezident seçkilərinin gedişini izləyirlər.

Növbədənənar prezident seçkilərinin region üçün əhəmiyyətini diqqətə çatdıran ərəb mediası vurğulayıb ki, Azərbaycanın müasir tarixində ilk dəfə ölkənin bütün ərazisində səsvermə keçirilir. 2020-ci ildəki 44 günlük müharibə və ötən il aparılan antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə seçki məntəqələri yaradılıb və vətəndaşlar bu bölgələrdə səsvermə prosesində yüksək fəallıq nümayiş etdirirlər.

# Dünya liderləri Prezident İlham Əliyevi təbrik ediblər



**D**ünya liderləri fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbriklər ünvanlayıblar. Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbədən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə

dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, "Bir millət, iki dövlət" prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər. Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevi növbədənkenar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Şimali Kipr Prezidenti bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Paylaşımında bildirilib: "Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm".

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə

təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənməsinə əminlik bildirilib.

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində

uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Özbəkistan dövlətinin başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qaytarılmasının önəmli bir daha vurğulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyevə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.



## Xalq zəfər seçkisinin qalibini elan etdi: İLHAM ƏLİYEV!

MSK: Seçki məntəqələrinin 54.47 faizindən alınmış ilkin məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb



Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərində məntəqələrin 54.47 faizindən alınmış məlumatların nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında bu barədə məlumat verən Məzahir Pənahov deyib: "Bu gün Azərbaycanda 125 seçki dairəsinin hamısında seçkilər baş tutub. İndiyədək Mərkəzi Seçki Komissiyasına 6537 məntəqənin 3561-dən, yəni, 54.47 faizdən daxil olmuş məlumatlara əsasən İlham Əliyev 92.1 faiz səs toplayıb. Etibarlı sayılmış 2 milyon 711 min 804 səs hesablanmasından sonra Əliyev İlham Heydər oğlu 2 milyon 497 min 542 səs (etibarlı səslerin 92.1 faizi) toplayıb və böyük fərqlə liderlik edir.

Yerdə qalan səsler digər namizədlər arasında belə bölünüb:

- Oruc Zahid Məhərrəm oğlu - 59 min 719 səs (2.2 faiz);
- Mustafa Fazil Qəzənfər oğlu - 53 min 986 səs (1.99 faiz);
- Həsənquliyev Qüdrət Müzəffər oğlu - 48 min 315 səs (1.78 faiz);
- Nurullayev Razi Qulaməli oğlu - 21 min 406 səs (0.79 faiz);
- Musayev Elşad Nəbi oğlu - 17 min 855 səs (0.66 faiz);
- Əliyev Fuad Ağası - 12 min 981 səs (0.48 faiz).

### "Rəy" Monitoring Mərkəzi "exit-poll"un nəticələrini açıqlayıb

**"R**əy" Monitoring Mərkəzi növbədənkenar prezident seçkilərində 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində "exit-poll" keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzin direktoru Rizvan Abbasov fevralın 7-də keçirilən mətbuat konfransında bildirib. O



qeyd edib ki, "exit-poll"da Mərkəzin 300-ə yaxın əməkdaşı iştirak edib. "Exit-poll"un nəticələri belə olub:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 92.6 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 0.46 faiz;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 0.37 faiz;

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 0.58 faiz;

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev - 0.11 faiz;

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 1.16 faiz;

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.84 faiz.

**7 fevral Azərbaycan tarixinin səhifələrinə qürur və şərəf tarixi kimi yazıldı. Yüz illər sonra da həmin tarix vərəqlənərkən 7 fevral Bütöv Azərbaycanın ilk seçki günü kimi xatırlanacaq. Xatırladıqca da qürur hissi keçirəcəyik ki, biz ölkəmizi bütövləşdirə, ərazilərini tamladıra bildik. Və eləcə də Bütöv Azərbaycanda ilk Prezident seçkilərini keçirdik. Lakin onu da hər an xatırlayacağıq ki, biz bu günlərə heç də asanlıqla gəlib çıxmamışıq... Müstəqil ola bilmişdik, lakin elə zamandan da ölkəmizin ərazi bütövlüyünü itirmişdik.**

2020-ci ilə kimi artıq 29 il idi ki, xalq olmanın əzab-əziyyəti sonradan Azərbaycanın dövlət müstəqilliyini bərpa etmişdi. Lakin bu sevinci doyunca yaşamadan bədnam qonşumuz ermənilər havadarlarının dəstəyi ilə sərhədlərimizdə ixtişaşlar yaratmağa başladı, ardınca isə Azərbaycanın baş tacı olan Qarabağı işğal etdi. Müstəqilliyimiz Qarabağa qədəmlərini qoya bilmədi. Bu qədim yurd başı üzərindən sovet imperiyasının bayrağını endirdi, lakin üçrəngli dövlət bayrağımızı da dalğalandıra bilmədi. Münaqişələr, qarşıdurmalar, qan-qadalar Qarabağın qara bəxti oldu. Üçrəngli bayrağımız dalğalanmayan yurdlarımızı erməni tapdağına tuş gəldi. Və onları müstəqillik və bayrağımızdan 2020-ci ilə qədər düz 30 illik zaman kəsiyi ayırdı.

## 2020, 2023, 2024-cü il

2020-ci ilin 10 noyabrı Azərbaycan tarixinin səhifələrinə düşmən Ermənistan üzərində Böyük Zəfəri qırmızı xətlə yazdısa, 2023-cü ilin 20 sentyabrı Böyük Zəfərin davamı olaraq lokal anti-terror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə oldusa, 2024-cü ilin 7 fevralı isə şanlı tariximizə müstəqil və Bütöv Azərbaycanda ilk Prezident seçkilərini keçirildiyi gün kimi yazıldı.

2020-2023-cü illərdə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam təmin olunması kimi tarixi hadisələr ölkə vətəndaşları tərəfindən necə qürur və sevincle qarşılandısa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Növbədənəknər Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" 7 dekabr 2023-cü il tarixli Sərəncamı eyni hisslərlə qarşılandı. Çünki ilk dəfə Bütöv Azərbaycanda seçki keçiriləcəkdi ki, bu da hər bir vətəndaşın uzun illərdən bəri gözlədiyi an idi.

Müstəqillik illərində ölkəmizdə bir neçə dəfə seçkilər keçirilib. Həm Prezident, həm parlament, həm də bələdiyyə seçkiləri. Lakin xalq bu seçkilərə müstəqil Azərbaycanda getməyə, Bütöv Azərbaycanda gəlməyə. Elə bu səbəbdən də ötən illərin hər birində ürəklərdə bir sıxıntı olub: Qarabağ kimi gözəl yurdumuzun işğal altında olması, soydaşlarımızın məcburi köçkün həyatı yaşaması, başımızı dik tuta bilməyimiz kimi dərd-sərimiz...

Qarabağ probleminin dinc yolla həlli istiqamətində illərlə iş aparılısa da, lakin bu sahədə uğurlu nəticə əldə olunmamışdı. Çünki Azərbaycanın illərlə sülh səsinə beynəlxalq aləm cavab vermədi. Ermənistan respublikası isə nəinki torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəmədi, hətta yeni işğalçılıq siyasətini davam etdirdi. Dövlətimizin başçısı isə xalqa bütün müraciətlərində, hətta beynəlxalq kürsülərdə çıxışlarında belə vurğulayırdı ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa, bu, hərbi yolu ilə olacaq.

2020-ci il torpaqlarımızın işğalda qaldığı son il oldu. Həmin il sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin yeni torpaq iddiaları ilə sərhədlərimizə hücumu milli ordumuzun tutarlı cavabı ilə dayandırıldı. Və həmin gün ölkəmizdə ikinci Vətən müharibəsinin başladığı gün oldu.

43 gün davam edən müharibənin 44-cü



günü millətimizə qələbə bəxş etdi. Qarabağ torpaqlarında şiddətli döyüşlər getdi. Şəhidlər verdik, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldık. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikasına həyata keçirdi. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannaməyə əsasən Ağdam, Kəlbəcər və Laçının boşaldılması üçün düşməne vaxt verilməsi isə dövlətimizin başçısının humanistliyini dünyaya bəyan etdi. Həmin ilin sonunadək həmin üç rayonumuz da erməni tapdağından xilas edildi, azadlığına qovuşdu. Beləliklə, 30 il ərzində ev-eşiyindən, doğma yurdundan erməni qəsbkarları tərəfindən silah gücü ilə çıxarılan minlərlə məcburi köçkünümüzün tapdanmış hüquqları bərpa olundu.

Onların yurduna-evinə qayıtması üçün hələ müharibə bitməmiş, torpaqlarımız bir-bir azad olunduqca quruculuq və bərpa işlərinə dərhal başlandı ki, bu da dövlətimizin qüdrətini göstərməklə yanaşı, həm də hər bir qaçqın, köçküne, ümumilikdə Azərbaycan vətəndaşına qayğının, ölkədə insan amilinə verilən dəyərin təzahürü idi.

## Biz sülhü müharibə ilə gətirdik

2020-ci ilə qədər ötən 18 il ərzində torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı tərəfindən mühüm işlər həyata keçirildi. Ən əsas ölkə iqtisadiyyatı inkişaf etdirildi, ordu quruculuğu sahəsində yüzilliklərə sığın işlər görüldü. Qarabağ probleminin dinc yolla həlli istiqamətində illərlə iş aparılısa da, lakin bu sahədə uğurlu nəticə əldə olunmadı. Çünki Azərbaycanın sülh səsinə beynəlxalq aləm cavab vermədi. Ermənistan respublikası isə nəinki torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəmədi, hətta yeni işğalçılıq siyasətini davam etdirdi.

Dövlətimizin başçısı isə xalqa bütün müraciətlərində, hətta beynəlxalq kürsülərdə çıxışlarında belə vurğulayırdı ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa, bu, hərbi yolu ilə olacaq.

2018-ci ildə növbəti Prezident seçkilərinin

# Bütöv Azərbaycan ilk Prezidentini seçdi!

qişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndir-diklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

## Müstəqil Azərbaycan həm də Bütöv Azərbaycan oldu

Müstəqil Azərbaycan 2020 və 2023-cü illərdəki Vətən müharibəsindən və anti-terror əməliyyatından sonra həm də Bütöv Azərbaycana çevrildi. Qarabağ və Şərqi Zəngəzurun əraziləri düşməndən azad edildi. Bu ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlandı.

270 il zaman fasiləsindən sonra ilk dəfə ərazi bütövlüyü uğrunda mübarizəyə başlandı və nəticə olaraq Azərbaycan bütövləşdi, tam oldu. Lakin bütün bunlara heç də asanlıqla nail olmadıq. Həm birinci, həm də ikinci Vətən müharibəsində minlərlə şəhidimiz, qazımız, itkinimiz oldu. Lakin qan tökülmədən torpağın azad edilməyəcəyinin də şahidi olduq.

Bütöv Azərbaycan Prezident İlham Əliyevin uzun illər praqmatik fəaliyyətinin nəticəsidir. O nəticə ki, həm də Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidiyidir. Ən əsas isə Azərbaycan vətəndaşının qürur yeridir. Ona görə qürur yeridir ki, Qarabağ Zəfəri ilə azərbaycanlılar torpaqlarını düşməndən azad etməklə yanaşı, həm də şəreflərini xilas etdilər.

## Bütöv Azərbaycan ilk Prezidentini seçdi!

Budur, müstəqil və Bütöv Azərbaycan ilk Prezidentini seçdi. Azərbaycan vətəndaşı ilk dəfə ərazi bütövlüyü təmin olunmuş ölkəsində seçki məntəqələrinə yaxınlaşıb ölkə başçısını seçdi, həm də böyük qürur hissi ilə.

Bu seçkilərdə həm də gənclər iştirak etdi. O gənclər ki, ikinci Vətən müharibəsində şücaətinin, vətənpərvərlik hissini şahidi oldu. Ön cəbhədə ordu sıralarında gənc zabıt və əsgərlərimiz necə qəhrəmanlıqla döyüşürdüsə, arxa cəbhədə gənclərimiz Ali Baş Komandanın əmrini gözləyirdi ki, Vətənin müdafiəsi üçün Qarabağa yollansınlar.

Bax, 7 fevralda həmin gənclər onlara müharibədə sərkərdəlik edib namus və şərəf məsələsinə həll edən Prezidentə yenidən səs vermək üçün seçki məntəqələrinə yollandı. Yollandı ki, tarixin də, zamanın da tələbinin nə olduğunu bir daha öz səsi ilə təsdiq etsin. Xalqa, torpağa, insan amilinə verilən dəyər qarşılığında yeni dövlət başçısının kim olduğunu müəyyən etsin.

Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan Ağdam, Xocalı, Xocavənd... seçkilərə qatıldı. Beləliklə, Bütöv Azərbaycan xalqı 7 fevralda böyük bir kampaniyada iştirakı və öz düzgün seçimi ilə dövlətini, millətini bütün dəyərlərdən üstün tutan namizədinə səs verməklə, Azərbaycan tarixində yeni bir səhifəni açmış oldu. Bu seçim qarşısında yeni bir dövrü müəyyən edir. Bu elə bir dövrüdür ki, artıq Zəfərli Azərbaycanda başlayır. Elə buna görə də məsuliyyətli bir dövr olacaq.

Matanət Məmmədova



# Bütöv Azərbaycanın Zəfər seçkisi

**A**zərbaycan daha bir tarixi hadisəyə şahidlik etdi. Bütöv Azərbaycanda Zəfər seçkiləri keçirildi. Seçkilər Azərbaycanda mövcud olan demokratik ənənələrə, Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun qanunlar əsasında baş tutdu. Bu günə qədər respublika ərazisində əhalinin maarifləndirilməsi, düzgün istiqamətləndirilməsi yönündə aparılan təşviqat işləri öz nəticəsini verdi. Ölkəmizin bütün ərazilərində olduğu kimi, Nəsimi rayon ərazisində də mövcud olan dairələrdə hər bir seçici ona təqdim olunan bülletini alaraq, öz seçdiyi və etimad göstərdiyi namizədə səs verməklə seçkilərin şəffaf və ədalət prinsipinə uyğun olaraq həyata keçirildiyini təsdiqlədi. Yerli və xarici müşahidəçilərin müşayiəti altında baş tutan prezident seçkiləri, hər zaman olduğu kimi, bu gün də sakit, əmin-amanlıq, seçki normalalarına əməl olunmaqla baş tutdu. Hər məntəqənin təyin olunmuş seçiciləri bayram əhval-ruhiyyəsi ilə öz namizədlərini gizli yolla, kimsənin müdaxiləsi olmadan pərdə arxasında dəstəkləyirdi. Qeyd edək ki, seçki məntəqələrində veb-kameralar quraşdırılmışdır ki, bu da seçkilərin şəffaflığına yaradılan təminatdır. Hər bir seçicinin barmağı xüsusi cihaz vasitəsilə yoxlandıqdan sonra səsvermə hüququ reallaşdırılırdı. Səhər 8:00-dan dairələr üzrə bütün məntəqələrdə səsvermə prosesinə start verilmişdi.

## 23 SAYLI NƏSİMİ-SƏBİL SEÇKİ DAİRƏSİNİN 26 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

*Məntəqə sədri Ağamayıllı Baxşiyev Sədrəddin oğlu:*

- Səhər saatlarından etibarən məntəqədə səsverməyə gələn seçicilərin fəallığı müşahidə edilir. Məntəqə üzrə 1433 nəfər seçici var. Seçicilərdə aktivlik var. Proses, demək



olar ki, şəffaf və demokratik şəkildə keçir. Heç bir pozuntu yoxdur. Seçicilər məntəqəyə gələrək, normal şəkildə səsverməni verib gedirlər. Heç bir seçiciyə kimə səs verilməsi ilə bağlı müdaxilə yoxdur. Seçkiləri siyasi partiyaların müşahidəçiləri müşahidə edir. Həmçinin, prosesi yerli və bitərəf müşahidəçilər də izləyir. ATƏT-i, MDV-ni təmsil edən nümayəndələr də məntəqələrimizdə olub, seçki prosesini izləyirlər.

## BÖYÜK QURULUŞ PARTİYASININ MÜŞAHİDƏÇİSİ NAMİQ KƏRİMOV:

- Məntəqədə səsvermənin başladığı vaxtdan prosesi müşahidə edirəm. Seçicilərin bu məntəqədə aktivliyi var. Ümumilikdə, proses normal və şəffaf gedir.. Mən özüm artıq



bir neçə saatdır ki, burdayam və proses gəzirməyə qarşısında gedir. Seçicilər öz seçimlərində müstəqildirlər və demək olar ki, sərbəst şəkildə öz seçimlərini edərək, səs verirlər. Mən deyirdim ki, bu gün baş tutan seçki olduqca demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi müstəqil Azərbaycanın seçicilərini azad seçim hüququnu təsdiqləyən bir faktordur.

## YAP VETERANLAR ŞURASININ ÜZVÜ, YAP MÜŞAHİDƏÇİSİ DİLARƏ SEYİDZADƏ:

- Zəfər seçkiləri çox yüksək səviyyədə keçir. Seçicilər bu günə qədər seçki təcrübələrindən yararlanaraq, öz səsverməni müstəqil ifadə etməkdən çəkinmirlər. Azərbaycanda çox demokratik bir şəkildə seçki keçirilir. Müstəqil dövlətimizdə seçkilərin şəffaf və demokratik normalara əsasında keçirilməsi demokratiyanın təntənəsidir. Bütün seçicilər, demək olar ki, bütövlükdə, ailə üzvləri ilə seçki məntəqələrinə gəlib fərdi olaraq səsini verirlər. Mən deyirdim ki, artıq Azərbaycanda yüksək səviyyədə seçki mədəniyyəti formalaşmışdır. Bu əhali arasında aparılan maarifləndirmə işinin məntiqi nəticəsidir. Seçicilər Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq qanunvericiliyə əsasən, bütün prosesləri ardıcılıqla qoruyaraq, öz seçki bülletenlərini məntəqələrdə qoyulmuş qutulara atırlar. Bu məntəqədə onlar üçün tam şərait yaradılmış və hər bir seçici bütövlükdə nəzarət altındadır. Bütöv Azərbaycanda keçirilən seçkilərdə seçicilər Azərbaycanı daha uğurlu gələcəyinə, tərəqqisinə səs verirlər.

## YAP MÜŞAHİDƏÇİSİ ADİLƏ ABBASOVA:

- İlk dəfədir ki, belə seçici fəallığı müşahidə edirəm. İki yüz illik tariximizdə ilk dəfə olaraq Azərbaycan öz torpaqlarını azad etdi. Seçicilər Azərbaycanın tərəqqisi naminə belə fəallıq edirlər. Hər kəs bilir ki, onun səsi seçkilərdə önəmlidir. Bütün proseslər tam nəzarətdə saxlanılır. Hər il olduğu kimi, bu dəfə də Prezident seçkiləri müstəqil Azərbaycanın bizə verdiyi dəyərlərə istinadən yüksək bir səviyyədə təşkil olunmuşdur. Seçicilər axın-axın səsvermə məntəqələrinə gələrək, böyük fəallıq nümayiş etdirirlər. Cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradə-



sinə əsasən keçirilir. Dövlətimizin günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Zəfər seçkilərinin azad və ədalətli beynəlxalq sivil dəyərlərə uyğun keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılmışdır və bütün bunlar seçki prosesində özünü biruzə verir.

## "ROSSİYA - 1"televiziya kanalının əməkdaşı Andrey QRİQOYEV:

- Səhər saatlarından başlayaraq, bir çox



məntəqələrdə olmuşam. Seçicilər çox intizamlı bir şəkildə səsvermədə iştirak edirlər. Heç bir qanun pozuntusu ilə rastlaşmamışam. İnanırıq ki, seçkilərin sonuna qədər bu hal müşahidə olunacaq. Azərbaycanda beynəlxalq seçki normaları yüksək səviyyədə tətbiq olunub. Bu hal seçki prosesində aydın şəkildə hiss olunur. Mən məntəqələrdə olar-

kən gənc, orta və yaşlı nəslin nümayəndələrinin aktivliyini gördüm. Seçki prosesi beynəlxalq standartlara və demokratik tələblərə cavab verən şəkildə keçirilir. Bütün seçki məntəqələrində mexanizm düzgün qurulmuş, seçkilərə tam demokratik şərait yaradılmışdır. Ölkəmizdə seçkilər Avropa standartlarına uyğun səviyyəsində keçirilir. Bu sizin ölkədə demokratik cəmiyyət quruculuğu sahəsində görülən işlərin məntiqi nəticəsidir.

## QAZAXISTAN PARLAMENTİNİN DEPUTATI AYDOS SARÜM:



- Səhər saatlarından başlayaraq, seçicilər məntəqələrə gəlib seçimlərində aktivlik göstərirlər. Mən sumqayıt şəhərində idim və oradan Bakıya gəldim. Hələ ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. Kiminsə müdaxiləsi olmadan seçicilər seçimlərində azad münasibət göstərmək imkanındadırlar. Seçkilər normal keçir. Hər şey hələ ki, qanəddir. Heç bir iradım yoxdur. Seçkilər demokratik ab-havadı, şəffaf keçir. Aktiv seçki hüququndan fəal şəkildə istifadə olunması isə, müsbət qiymətləndirilməli hadisədir.

## 23 SAYLI NƏSİMİ-SƏBİL SEÇKİ DAİRƏSİNİN 27 SAYLI SEÇKİ MƏNTƏQƏSİ İLK DƏFƏ SƏS VERƏN GƏNC MİRƏLİYEVA MƏHDİYYƏ:

- Nə xoş ki, ilk səs dəfə səs verməyim Zəfər seçkilərinə təsadüf olundu. Düşünürəm ki, dövlətin biz gənclərə göstərdiyi qayğı və diqqət bizim məsuliyyətimizi daha da artırır. Ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyur. İnanıram ki, Azərbaycan gəncliyi ona olan bu etimadı bu gün olduğu kimi, gələcəkdə də doğruldacaqdır. Biz gənclər bütün fəaliyyətimizlə bizə olan inamı və etimadı doğrultmağa çalışırıq. Bu gün Azərbaycanın daha uğurlu inkişafına və tərəqqimizə səs verərək, seçki hüququmdan yararlandım.

**Nəzakət ƏLƏDDİNQIZI**



6 nəfər seçkilərə namizəd kimi qatıldılar. Onlara da ictimai televiziya və radioda, eləcə də qəzet səhifələrində pulsuz təbliğat imkanları yaradıldı.

Bu ilki seçkilər müşahidəçiləri Azərbaycanda keçiriləcək seçkilərə dəvət almamış Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə münasibətlərdə misli görünməmiş böhran fonunda keçirilir. Bu, ötən ilin oktyabrında AŞPA-nın Cənubi Qafqazda nizamlanma ilə bağlı rəsmi Bakının Azərbaycan əleyhinə hesab etdiyi qətnamənin qəbulundan sonra baş verib. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması ilə bağlı sonrakı qərar ehtirasları daha da alovlandırdı. "Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir. Əgər Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, o zaman Azərbaycan tərəfi Avropa Şurasında və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq", - İlham Əliyev ötən həftənin sonunda xəbərdarlıq edib.

AŞPA-dan başqa, ABŞ və Aİ öz müşahidəçiləri üçün dəvət almadılar, çünki hər ikisi Bakının Qarabağda yuva qurmuş separatçılara qarşı mübarizəsini qəbul etmirdilər. Nəticə etibarilə, bu ilki seçkilərdə müşahidəçilərdən ibarət Qərb nümayəndə heyəti qısamüddətli missiyanın 280, ATƏT-in uzunmüddətli missiyasının isə 26 üzvü ilə təmsil olunur.

Belə, Azərbaycanda növbədənəkar prezident seçkiləri başa çatdı. Qələbə daha layiq olanın adına yazıldı. Azərbaycan xalqına 200 ildən sonra Zəfəri bəxş edən böyük dövlət adamı, Ali Baş Komandan, müzəffər sərkərdə İlham Əliyevin qələbəsi şəksiz idi. Xalq bu gün qələbəsini bayram edir. Avropa Şurası isə məyus oldu. Onlar ümid edirdilər ki, Azərbaycan seçiciləri onların oyununa gələcək və fərqli seçim edəcək. Amma olmadı. Belə yerdə məşhur bir ifadə işlədilir, nə oldu, Avropa Şurası?

Vəli Vəliyev

# Nə oldu, Avropa Şurası?

## Azərbaycanı hədələyirdin, mandatla qorxudurdun...

**C**ərşənbə günü Azərbaycanın bütün ərazilərində, o cümlədən Qarabağda ilk dəfə prezident seçkiləri keçirildi. Populyarlığının zirvəsində olan İlham Əliyevin mandatu daha 7 il müddətinə uzadıldı. Xalq öz seçimini etməkdə kimsənin, xüsusən də qərblilərin məsləhətinə ehtiyacı duymadı. Özünün məsləhət bildiyi, sandıq başında seçdiyi, önəm verdiyi namizədi dəstəklədi, gələcəyə onunla gedəcəyini avropalılara anladı, başa saldı, qandırdı.

Bu arada qeyd edək ki, Bakının Qərblə münasibətləri müstəqil Azərbaycanın tarixində ən kəskin böhran mərhələsinə qədəm qoyub. Bu böhranın növbəti təzahürü Bakının Avropa Şurasından çıxması da ola bilər. Bəc bu olanlar nəyin təzahürüdür, kim münasibətlərə xələl gətirir, günahkar kimdir və vəziyyətdən çıxış yolu nədir? Əvvəla, qeyd edək ki, Azərbaycan Qərbin vassalı deyil və ölkəmiz ona görə Avropa Şurasına üzv olmadı ki, qərblilər bizə yuxarıdan aşağı baxsınlar, ya da bizə necə davranacağımızı, kiminlə hansı münasibətlər quracağımızı dikte etsinlər. 2001-ci ildə güman etmək olardı ki, Azərbaycanın yeni qoşulduğu Avropa Şurasındakı ölkələr eyni səviyyəli, bərabərhüquqlu və qərarları konsensus əsasında qəbul edən bir qurumun üzvləridir. Amma zaman keçdikcə məlum oldu ki, avropalılar fərqli düşünür, bizim kimi ölkələri ikinci, üçüncü kateqoriyaya daxil edir, səsimizi heçə sayırlar. Həqiqət isə birdir, Azərbaycan öz bildiyi doğru yolu seçdi, Avropanın yalanlarına uymadı, qərblilər seçkiyə, moşennik monitorinqçiləri, deyinən müşahidəçiləri, "köhnə palan içi sökən" parlamentariləri seçkilərə dəvət etmədi.

Yuxarıdakı sualın cavabının birbaşa ün-

vanını göstərmək olar. Çıxış yolu kimi AŞPA-nın konstruktiv mövqə tutması, ikili standartlardan uzaq durmasını və ermənipərəst mövqə tutmamasını göstərmək olar. Avropa Şurası üzv dövlətlərə niyə və nəyi dikte etməlidir? Əgər bu təşkilatda təmsil olunanlar eyni statuslardadırlarsa, ölkələrin çəkisi bir-birindən fərqlənmirsə burada kiminsə başqasına ideya dərsi keçməsinə, kimisə qandırmağa çalışmasına nə ad vermək olar? Azərbaycan Avropa Şurasında milli maraqları nəzərə almaqla ümumi dəyərlərə saygı nümayiş etdirir. Bəs Avropa ölkələrinin təmsilçiləri necə, bu yanaşmaya adekvatdırlarmı, Azərbaycanın haqqını tanıyırlarmı?

Ermənilər Azərbaycan torpaqlarını 30 il işğal altında saxladılar, Avropa susdu. Qız - gəlinlərimizin namusunu ləkələdilər, görməzdən gəldi. Körpə uşaqlarımızı diri-diri doğradılar, dəmir borulara doldurub qaynaq vurdular, özünü karlığa vurdu. Qoca-cavan demədən min bir müsibətlə insanlarımızı vəhşicəsinə qətlə yetirdilər, qəbir evlərimizi darmadağın etdilər, məscidlərimizi dağıtdılar, milli və mənəvi dəyərlərimizi təhqir etdilər yenə oxşar münasibət. Xaçlılar susduqca ermənilər bir az da ağızlaşdılar. Bəli, bu canilər insan azadlığı, vicdan azadlığı, söz azadlığı pərdəsinə bürünərək ermənilərə qahmar çıxdılar. Bu gün Avropa ölkələri, bəzi beynəlxalq təşkilatlar Azərbaycanın zəfərini həzm edə bilmirlər. TÜRK dövlətlərinin dirçəlişinə xor baxırlar, bunu həzm edə bilmirlər və açıq-aşkar xəbislik nümayiş etdirirlər.

Azərbaycanda isə seçkilər başa çatdı, düşmən təxribatları heç bir nəticə vermədi. Azərbaycan dövləti tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda prezident seçkiləri keçirildi. Azərbaycanı qələbəyə aparən lider İlham Əliyevdən başqa daha

## GUAM PA: "Nümayəndə heyətimiz tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməyib"

**F**evralın 7-də GUAM PA-nın müşahidə missiyası növbədənəkar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev nümayəndə heyətinin Sumqayıt şəhərində və Nərimanov rayonunda seçki məntəqələrində müşahidə apardığını deyib. O qeyd edib ki, prezident seçkiləri ölkə qanunvericiliyinə, demokratik, prinsiplərə uyğun keçirilib.

"Səsvermə prosesində seçicilərin tam olaraq azad şəkildə səs vermələri təmin edilib. Qrupumuz tərəfindən hər hansı qanun pozuntusu aşkar edilməyib və bizə şikayət daxil olmayıb. Bülletenlərin doldurulması prosesi şəffaf şəkildə həyata keçirilib. Seçkilər rəqabətədavamlı şəkildə baş tutub", - deyə A. Əfəndiyev bildirib.



# Suraxanıda bayram ovqatlı Zəfər seçkisi

Azərbaycanın günü-gündən artan əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir. Bu baxımdan da, dövlətimiz cəmiyyətimizi daha da irəliyə aparacaq və ölkəmizin gücünü daha da artıracaq prinsiplərin təzahürü üçün konkret mövqe nümayiş etdirməkdədir. Fevralın 7-də Bütöv Azərbaycanda keçirilən növbədənkenar Prezident seçkilərinin azad və ədalətli beynəlxalq sivil dəyərlərə uyğun keçirilməsi ölkəmizin demokratik prinsiplərə əsaslandığını bir daha təsdiqləmiş oldu. Bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da dairə və məntəqə seçkiləri fevralın 7-si səhər saat 8-dən seçki qanuna uyğun olaraq seçicilərin üzünə açılmış və vətəndaşların sərbəst heç bir maneə ilə üzleşmədən səs verməsi üçün münbit şərait yaradılmışdır. Bütün məntəqələrdə qələbəlik hökm sürürdü. Seçicilər böyük bir bayram əhvali-ruhiyyəsi ilə seçkilərdə iştirak edirdilər. Bütöv Azərbaycanda Zəfər seçkisi seçicilərin ovqatına yeni bir ovqat bəxş etmişdir.

## SURAXANI 31 SAYLI SEÇKI DAİRƏSİNİN 12 SAYLI MƏNTƏQƏSİNİN SƏDRİ SÜSƏN ALLAHVERDİYEVA:

- Məntəqəmizdə 1187 nəfər seçici qeydə alınıb. Artıq səhər saatlarında seçki məntəqələrində seçici fəallığı aydın şəkildə müşahidə etmək mümkündür. İnsanlar böyük ruh yük-



səklili ilə ümumxalq səsverməsində aktiv şəkildə iştirak edirlər. Səsvermə prosesi isə, təbii ki, tam şəffaf və beynəlxalq standartlara uyğun keçirilir. Məntəqəmizdə seçki prosesi normal, səliqəli və demokratik dəyərlərə uyğun keçirilir. Vətəndaşlar sərbəst şəkildə səs verməyə gələrək öz istədikləri namizədə səs verirlər. Bu, demokratik mühitin saxlanması üçün vacib amildir.

## SEÇİCİ TELLİ RÜSTƏMOVA - FÜZULİDƏN OLAN KEÇMİŞ KÖÇKÜN:

- Mənim 70 yaşım var və ömrümün axırına qədər ölkəmizdə keçiriləcək seçkilərdə fəal iştirak edəcəyəm. Bu Zəfər seçkisi mənim üçün çox qürurludur. İllərlə vətənimdən, el-obasından didərgin düşmüş bar Azərbaycanlı olaraq Zəfər seçkilərində iştirak edirəm. Azərbaycan-



nin daha uğurlu gələcəyinə, inkişafına və tərəqqisinə səs verirəm.

## SURAXANI 31 SAYLI SEÇKI DAİRƏSİNİN 13 SAYLI SEÇKI MƏNTƏQƏSİNİN SƏDRİ XƏYALƏ HƏSƏNOVA:

- Bizim məntəqənin 1174 seçicisi var. Günün yarısını keçməyimizə baxmayaraq 750-



dən çox seçici səs verib. Seçki prosesi başlandıqdan hər şey tam şəffaf və açıq şəkildə keçir və inşallah, sona qədər bu prinsipin qorunub saxlanacağına əminliyim var. Vətəndaşların səs verməyə gəlmələrinin ardi-arası kəsilir. Öz mövqelərini sərbəst formada heç bir təzyiq və göstəriş olmadan ifadə edirlər. Prosesin gedişinə mane olacaq heç bir situasiya müşahidə olunmayıb. Bütün proseslər tam nəzarətdə saxlanılır. Məntəqəmizdə daşınan quutu yoxdur və seçicilər Zəfər seçkilərinə coşqu ilə qatılırlar.

## 68 YAŞLI SEÇİCİ NÜŞABƏ MƏMMƏDOVA:

- Azərbaycanda demokratik seçki mühiti mövcuddur. Seçki çox yaxşı təşkil edilib. Mən dövlətimizin verdiyi bütün imkan və hüquqlardan istifadə edərək Zəfər seçkilərində iştirakı-



mı özümə vətəndaşlıq borcu hesab edirəm və seçimi etmişəm.

## SEÇİCİ ŞUKUFƏ BABAYEVA:

- Böyük təəsüratlarla bu möhtəşəm Zəfər seçkilərinə gəlmişəm. Çox böyük uğurlara, azadlığa, sülhə, gələcək qarantımıza səs ver-

məyə gəlmişik. Biz dünyada alnıcaıq, üzüağ olmağa səs verməyə gəlmişik. Mən özüm dörd kitabın müəllifiyəm və əlli beş il müəllimə işləmişəm. "Qisas qiyamətə qalmaz" kitabı-



nin müəllifiyəm. İkinci Vətən müharibəsinə qədər düşünürdüm ki bizim qisasımız alınacaqmı? Alınacağısa necə alınacaq və kim alacaq? Möhtəşəm Qələbəni tarixə yazdıq. Hər bir azərbaycanlı əlbəttə ki, ədalətə və sülhə səs verməlidir.

## SURAXANI 31 SAYLI SEÇKI DAİRƏSİNİN 14 SAYLI MƏNTƏQƏSİNİN SƏDRİ MİNAYƏ HƏSƏNOVA:

- Bizim məntəqədə 1215 seçici var. Günüorta saatları olmasında baxmayaraq artıq 580 seçici səs verib. Onların 60 faiz gənclər-



dir. Məntəqəmizdə demokratik ab-havada keçirilən seçki prosesi vətəndaşların böyük fəallığı ilə sevilir. Seçki ilə bağlı bütün məsələlər tam qaydasındadır və vətəndaşlar axın-axın seçki məntəqəsinə gələrək, prosesdə aktiv iş-

tirak edirlər. Seçki prosesinin gedişinə mane olacaq heç bir situasiya müşahidə edilməyib. Məntəqədə seçkilərin demokratik, şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Demokratik, şəffaf seçkilər ölkənin inkişaf rentabelliyyənin göstəricisidir.

## İLK DƏFƏ SƏS VERƏN GƏNC GÜLSÜM MƏMMƏDOVA:

- Hesab edirəm ki, seçkilərdə fəal iştirak etmək bütün seçicilərin, xüsusən də biz gəncələrin vətəndaşlıq borcudur. Keçirilən seçkilər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun sürətlənməsinə kömək edir və nəticədə ölkəmiz daha sürətlə inkişaf edir. Bu il ilk dəfədir ki, böyük qürur hissi ilə seçkilərdə iştirak edirəm və vətənimin işıqlı gələcəyinə səs verirəm. İnanıram ki, daim inkişaf yolu ilə gedən Azərbaycan bu dəfə də öz sözünü deyəcək.

## YAP MƏŞVƏRTÇİSİ CƏMİLƏ ƏSGƏROVA:

- Məntəqə açıldıqdan buradayam. Seçicilər çox fəaldırlar. Seçkilərdə xoşagələm atmosfer



höküm sürür. Sevindirici haldır ki, səsvermədə gənclər də çox fəallıq göstərirlər. Seçkilərin demokratik keçirilməsi göz qabağındadır. Seçkilərin azad, şəffaf, demokratik və qanunlar çərçivəsində həyata keçirilməsi bir daha sübut etdi ki, Azərbaycanda keçirilən seçkilərdə qalib gələn namizəd, həqiqətən də, xalqın seçimidir. Bütövlükdə, səsvermənin gedişi zəruri beynəlxalq tələblərə cavab verir. Apardığımız müşahidələr zamanı yaradılan şəraitin beynəlxalq normalara cavab verdiyinin şahidi olduq. Normal səsvermənin aparılması üçün bütün münbit şərait yaradılıb. Seçki məntəqələrində kameraların quraşdırılmasını böyük nailiyyət kimi qiymətləndirmək olar. Demokratiya və şəffaf seçkilər Azərbaycanı daha da irəli aparacaq.

## KÖNÜLLÜ MÜŞAHİDƏÇİ NƏRMİN SALAYEVA:

- Əhali axın-axın gələrək, səsvermədə iştirak edir. Bütün bunlar şəxsən məni çox heyrləndirir. Məntəqədə vəziyyət normaldır. Bütün namizədlər üçün bərabər şərait yaradılıb. Səsvermə zamanı hər hansı ciddi pozuntu faktına



rast gəlməmişik və proses tam şəffafdır. Zəfər seçkiləri şəffaf, demokratik, beynəlxalq standartlara uyğun keçirilir. Seçki məntəqəsi hələ açılmamışdı, lakin onun qarşısına çoxlu adam toplaşmışdı. Onların arasında yaşlı seçicilərin sayı çox idi. Müşahidələr göstərir ki, seçicilər seçkilərə səylə hazırlanmışlar. Seçicilərin xoş ovqatı, hər yerdə səmimi ab-havanın hökm sürməsi hər kəsə yaxşı təsir bağışlayır.

ZÜMRÜD BAYRAMOVA



**İlk dəfə olaraq bütün ölkə ərazisində, müstəqil dövlətimizin hər bir güşəsində səsvermə, daha dəqiq desək, 7 fevral tarixli prezident seçkisi unitar Azərbaycanın ilk seçkisi olaraq tarixə yazılır. Azərbaycanın unitarlığı təmin edildikdən sonra ilk seçki isə yeni dövrün başlanğıcı olaraq yaddaşlara həkk olunur. Ölkəmizin də, ölkə vətəndaşlarımızın da məhz yeni dövrün astanasında olduğunun artıq hər birimiz fərqiində-yik.**

Müstəqilliyinin ilk günündən bu vaxta qədər Azərbaycan xalqı və dövlətimiz çətin, keşməkeşli yolları uğurla keçərək, bütün problemləri öz gücü, öz birliyi, həmrəyliyi ilə dəf edərək, bütün olanlara, düşmənlərimiz tərəfindən törədilən müsibətlərə rağmen xalqımız və ölkəmiz başını dik tutdu və qətiyyənlə sarsılmadı. Əksinə, həmin dövr ərzində itkilərimiz kifayət qədər çox olsa da, siyasi və hərbi mübarizəmiz olduqca çətin olsa da, biz buna sinə gərdik, mübarizədən çəkinmədik və bununla da Azərbaycan xalqı, Azərbaycan dövləti haqq etdiyi qələbəsinə qazandı. Azərbaycan bu dövr ərzində haqqı, ədaləti, bütün ərazisi boyunca suverenliyini bərpa etdi və qalib ölkəmiz bu məşəqqətli dövrü artıq öz Zəfəri ilə başa vurdu. İndi həmin dövr geridə qalıb və biz yeni dövrün astanasındayıq.

Bu vaxta qədər ölkəmizə olan haqsız, ədalətsiz, ikili yanaşmanın fonunda Azərbaycan öz Ali Baş Komandanının, cənab Prezident İlham Əliyevin siyasi zəkası, siyasi iradəsi, qətiyyəti sayəsində bütün çətinlikləri adladı və qələbəyə imza atdı. Bütün yersiz və



Əvvəla, ABŞ təşkilatının ölkəmizdə keçirdiyi son sorğu da təsdiq etdi ki, Azərbaycan Prezidentinin, cənab İlham Əliyevin reytingi müqayisə olunmayacaq dərəcədə yüksəkdir və həmin sorğuya əsasən respondentlərin 97 faizinin belə bir sorğuya da ehtiyac yoxdur və vətəndaşlarımızın mütləq əksəriyyətinin ölkə rəhbərimizi dəstəklədiyini bilməyən tapılmaz. Ölkənin mətbuat səhifələrində də, sosial mediada da, bütövlükdə cəmiyyətimizdə də Ali Baş Komandanımızın necə dəstəkləndiyini hər birimiz görürük. Bizim hər birimiz cəmiyyətin bir üzvüyük və gündəlik həyatda rastlaşdığımız onu deməyə əsas verir ki, xalqımız öz rəhbərini dəstəkləməkdədir və cəmiyyətimizin seçimi də artıq çoxdan bellidir. Bunu da hansısa bir beynəlxalq qurum, hansısa bir təşkilat, yaxud hansısa bir ölkə dana bilməz. Xalqımızın bu qədər həmrəyliklə öz liderini, öz ölkə rəhbərini dəstəkləməsi fonunda ortaya atıla bilən hansısa bir neqativ fikir belə böhtan və yalan ifadədən başqa bir qiymət almaz. Ona görə də əminik ki, belə

# Astanasında olduğumuz YENİ DÖVR



əsassız təzyiqlərin də məhz bu qələbənin həzm olunmaması ilə əlaqədar olduğu bir aksiomdur və isbata belə ehtiyac duymur. Amma həmin o təzyiqlər barədə düşüncələr belə yaxşı bilirlər ki, bundan sonra təzyiqlərinin də, təhdidlərinin də zərrə qədər mənası qalmır və onlar bizim qələbəmizlə barışmaq məcburiyyətində qalırlar. Artıq öz siyasi zəkası ilə qələbəni ölkəmizə və xalqımıza bəxş edən cənab Prezidentimizin milli maraqlarımıza xidmət edən, eləcə də hüquq əsaslanan siyasəti ilə razılaşmamaq kimi kimsənin bir yolu qalmır. Bir sözlə, 7 fevral seçkisi Azərbaycan Prezidentinə, Ali Baş Komandanımıza növbəti dövr və növbəti milli hədəflərimiz üçün kart-blanş vermiş olur və artıq bununla hər kəs barışmaq, bunu qəbul

etmək məcburiyyətində qalır.

Bütün beynəlxalq təşkilatlar, bütün qurumlar, eləcə də dünyanın bütün dövlətləri 7 fevral seçkisindən sonra qəbul etmək məcburiyyətində qalırlar ki, Azərbaycan üçün onların bəhanə kimi ortaya atmaq istədikləri, bəzən də bəhanə kimi ortaya atdıqları məsələlər artıq keçmişdə qalmış olur. Başa düşürlər ki, bununla da Azərbaycan yeni ideyalarla, yeni dinamik inkişaf tempi ilə yeni dövrə qədəm qoyur. 2025-ci ilin aprel ayını gözləmədən ölkəmizdə seçkilər keçirməsi barədə qəbul olunan qərarı, ölkə rəhbərimizin yeni dövrə dərhal qədəm qoymaq qərarını bəzi qüvvələrin, ermənipərəst mövqedə olanların, Azərbaycan əleyhinə mövqe nümayiş etdirənlərin həzm etməməsi, bunun onları narahat etməsi əlbəttə ki, başadüşüləndir və çox

dandır ki, "demokratiya" adı altında ölkəmizə guya "təzyiq" etmək niyyətləri də bu mənada anlaşılındır. Amma indi onlar bu niyyətlərinin, arzularının puç olduğu qənaətinə gəliblər və bilirlər ki, artıq Azərbaycanın yolunu kəsə bilməzlər və biz yeni dövrün astanasındayıq və hətta artıq yeni dövrə qədəm qoymuşuq.

Doğrudur, ölkəmizin qələbələrini, ölkə rəhbərimizin uğurlarını həzm etmək istəməyənlər var. Amma erməni dəyirmanına su tökmək üçün əllərindən gələni etməyə hazır olan qüvvələr belə bundan sonra heç nəyə əl ata bilməyəcəklər. Nə qədər düşmən mövqedən çıxış etsələr belə, reallıqları görməzliyə vura bilməzlər. Özünü demokratiyanın beşiyi kimi sırmaq istəyən ABŞ belə artıq ölkəmizlə bağlı reallıqlar barədə çoxdandır xəbərdardır və Ağ Ev üçün də sirr deyil ki, seçki ilə əlaqədar "ağız büzmək" qətiyyənlə mümkün deyil.

bir niyyət də, əslində, heç yaranmamalıdır.

Dünyanın ən qabaqcıl, ən inkişaf etmiş ölkələrində belə heç bir lider Azərbaycan Prezidenti qədər yüksək reyting sahibi deyil və heç olmayıb da. İndi özünü az qala dünyanın "ağası" kimi göstərən ABŞ kimi bir ölkədə belə prezidentliyə namizədlərin hər hansı birinin reytingini Ali Baş Komandanımızın reytingi ilə müqayisə etmək mümkün deyil və özləri belə reytinglərinin çox aşağı olduğunu fərqiindədirlər. Fərqi-dəirlər ki, onlar arasında hansısa biri yox, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəsinə qələbə bəxş edən, ərazilərini işğaldan azad edən, suverenliyini bütün ərazisi boyunca təmin edən liderdir və ölkə ictimaiyyətinin də ona olan etimadı, inamı müqayisəyə gəlməyəcək dərəcədə digərlərindən yüksəkdir.



Onun da fərqiyyətlər ki, belə bir etimad mühitində Azərbaycan cəmiyyətinin birliyi, həmrəyliyi heç kim tərəfindən pozula bilməz və ölkəmizin bundan sonra daha böyük uğurlara imza atması üçün yeni dövrə qədəm qoymasının da qarşısı alınmazdır. Düzdür, bunun üçün müəyyən cəhdlər də edildi, amma yekunda anlaşıldı ki, bu rakurda istənilən istiqamətdə cəhdlər faydasız və mənasızdır.

Hər kəs çox yaxşı başa düşür ki, ən çətin məsələnin öhdəsindən gələn, ermənilər tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını, Qarabağın işğal altında olan ərazilərini işğaldan hərbi yolla, güc yolu ilə azad edən, ərazi bütövlüyünü təmin edən, heç bir çətinliyə əhəmiyyət verməyən Azərbaycan hansısa bir qurumun, hansısa bir təşkilatın, Şvabe kimi provokasiyaya çalınan bir siyasətçinin sərəm fikirlərindən, bəyanatlarından geri çəkilməz. Bir çoxlarını, ələlxüsus da ermənilərin avropalı himayədarlarını qəzəbləndirən də budur və buna baxmayaraq onlar özlərinin "son nəğmələrini" oxumaqla, erməni lobbisinə "sədaqətli it" olduqlarını nümayiş etdirməkdən başqa bir şey edə bilməyəcəklərini özləri daha yaxşı bilirlər. Bilirlər ki, 7 fevral tarixindən sonra onların həmin o "son nəğmələrini" də, həmçinin "sədaqətinin" də tamamilə mənasız olduğu bellə olacaq və "it hürər, karvan keçər" zərbi-məsəlində olduğu kimi, bizim davam edən karvanımıza da matdimatdim baxmalı olacaqlar...

Azərbaycanda növbədənkenar prezident seçkilərini gözden salmağa çalışan bütöv bir mafiyaya şəxsi "alətlərini", məsələn, təzyiq və şantaj kimi üsullarını nə qədər işə salsa da artıq bunun mənasız olduğunu başa düşüb. Avropada anti-Azərbaycan cəbhəsinin görünən nizəsi kimi tanınan Şvabe kimi-lərinin əsib-coşmaları artıq geridə qalır və daldan atılan daş misalını xatırladır. Türko-fobiyanın hökm sürdüyü Avropa, ölkəmizlə bağlı hansısa addım atmaqda bundan sonra nə dərəcədə aciz olduğunun fərqiyyətdir. Türk və İslam dünyasının güclənməsinə çox böyük təlaşla tamaşa etməkdən başqa çarəsi qalmayan ermənipərəst avropalılar özləri də yaxşı bilirlər ki, artıq çox gecdir və həqiqətən də yeni dövr astanasında olan Azərbaycana qarşı atıla biləcək istənilən addımın bundan sonra fias-koya məhkum olacağı qətiyyətlə təkzib edilə bilməz.

Ümumiyyətlə, dünyanın siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Qərbdə, Avropada ən qabaqcıl, ən inkişaf etmiş ölkələrdə kataklizmlər hökm sürür. ABŞ kimi bir ölkədə, məsələn, Texas kimi böyük bir ştatla bərabər mərkəzi hakimiyyətə tabe olmayan ştatlar var və onlar ayrılmaq, müstəqil olmaq niyyətindədirlər. Belə olan halda mərkəzi hakimiyyət heç bir rıçaqdan istifadə edə bilmir. Hətta rəsmi Vaşinqton, xüsusən də hazırkı prezident Co Bayden prezident seçkiləri ilində tamamilə çarəsiz vəziyyətdə görünür. Avropanın özündə də həmin vəziyyətə oxşar hal var və istər İspaniyada katalonların, istərsə də Fransada anqlo-saksonların və korsikalıların müstəqillik niyyəti ilə ayrılmaq istəklərini bəyan etmələri də həmin ölkələr üçün, onların liderləri üçün xoşagəlməli hal deyil. Əksinə, görünən odur ki, istər Co Bayden, istərsə də Emmanuel Makron artıq öz ölkəsi daxilindəki vəziyyəti idarə etməkdə acizlik nümayiş etdirir və hətta bir çox hallarda insanların haqq və hüquqları tapdalanaraq, onlara qarşı güc də tətbiq olunur, qəddarlıq da edilir, repressiyalara da əl atılır. Belə bir şəraitdə həmin ölkə liderlərinin reytingindən danışmağın nə dərəcədə absurd olduğunu başa düşmək çətin



deyil. Həm də əminlik ki, həmin ölkə liderləri öz reytinglərini Azərbaycan Prezidentinin reytingi ilə müqaisə etməyə cürət belə etməz. Çünki öz vəziyyətlərini də görürlər, ölkəmizdəki vəziyyəti də müşahidə edirlər və başa düşürlər ki, xalqımız, Azərbaycan xalqı öz rəhbəri ilə həmrəydir, birdir, öz rəhbərinə etimad göstərir və ona inanır. Ona görə həmrəydir, ona görə etimad edir və ona görə inanır ki, həqiqi demokratiya da, insan azadlıqları da, söz azadlığı da məhz bizim ölkəmizdədir. Xalqımız və cəmiyyətimiz öz liderinə, öz rəhbərinə, bütövlükdə ölkə ictimaiyyətinə qələbə sevinci bəxş edən, torpaqları işğalda azad edən, suverenliyi bütün ərazilərimiz böyüncə bərpa edən Ali Baş Komandanına inanmaya bilməz və bunun əksini düşünmək belə qə-



tiyyətlə mümkündür deyil. Deməli, bundan sonra da bu inam və etimad əsasında xalqımızın öz rəhbərinin yanında olacağını qətiyyətlə inkar etmək olmaz və məntiqli olaraq belə aydın olur ki, artıq yeni dövr, daha dinamik inkişaf astanasındadır.

Bütün dünyada, eləcə də Avrasiyada önəmli proseslərin getdiyini görürük. Görürük ki, dünya bu gün çox ciddi krizlərlə, kataklizmlərlə qarşı-qarşıya. Etiraf edilməlidir ki, Cənubi Qafqazla Mərkəzi Asianın da önəmi getdikcə artmaqdadır. Bu isə o deməkdir ki, risklər də öz növbəsində artandır. Bütün bunların fonunda da məhz dövlətçiliyin, milli siyasətin, eləcə də güclü və müstə-

qil bir dövlət modelinin nə qədər, nə dərəcədə əhəmiyyətli olduğunu ətrafımızdakı hadisələrə baxarkən daha dəqiq şəkildə görməkdəyik. Belə bir qənaətə gəlməkdə də haqlıyıq ki, güclü və müstəqil Azərbaycan paradigmasını ön plana çıxararaq hərəkət etmək gərəkdir və bu baxımdan da seçkilər regionumuzu əhatə edən geosiyasi hadisələr fonunda milli dövlətçiliyimizin önəmi kontekstində dəyərləndirilməlidir. Məhz 7 fevral seçkiləri də milli birliyin təmin edilməsi bir seçki olaraq qeyd edilməlidir və xalqımızın da milli hədəflərdən çıxış etməsi bu baxımdan artıq çoxdan gözləniləndir.

Prezident seçkiləri yeni mərhələnin başlanğıcı kimi qəbul olunmaqdadır. Qəbul

olunmaqdadır ki, ölkəmiz üçün, Azərbaycan üçün tamamilə yeni bir dövr başlayır və əvvəlki dövrün bitdiyi bəyan edilir. Artıq keçmişdə qalan Qarabağ probleminin həllindən sonra Azərbaycan daha fəal xarici siyasət həyata keçirmək üçün imkanlar əldə edib. Həm Cənubi Qafqaz miqyasında, həm də bütövlükdə beynəlxalq miqyasda, bir sıra məsələlərlə, proseslərlə bağlı Azərbaycan bir güc, bir söz sahibi olaraq bundan sonra daha fəal xarici siyasət həyata keçirəcək. Öz uğurları, öz qələbələri, öz Zəfəri ilə Azərbaycan artıq bütün dünyanın diqqət mərkəzindədir və öz hüquqlarını müdafiə etmək əzmində olan, heç bir təsir və təzyiqlərə, təhdidlərə belə məhəl qoymadan öz milli maraqlarına xidmət edən siyasət yürüdən, heç bir ölkənin diqqətinə fikir verməyən ölkəmiz heç də kiçik dövlətlərdən sayılmır. Əksinə, bir zamanlar, daha dəqiq desək, müstəqilliyinin ilk illərində sö-

zə eşidilməyən, haqq səsi dünyaya çatdırılmayan Azərbaycan artıq dünyada söz sahibinə çevrilib və bu dəfə seçkilər bizim astanasında olduğumuz yeni dövrün bütün dünyaya belə bir daha bəyan edilməsidir. Bu, həm də onun bəyan edilməsidir ki, Azərbaycan həm regional, həm də global proseslərdə daha fəal siyasət həyata keçirəcək.

Cənab Prezident İlham Əliyevin öz sözü ilə desək, nəyi necə və nə vaxt edəcəyini ölkə rəhbərimiz çox gözəl bilir, hansı ki, biz bunun artıq dəfələrlə şahidi olmuşuq. Dəfələrlə şahidi olmuşuq ki, öz siyasi zəkası ilə Ali Baş Komandanımız xalqımızı qələbələrə aparıb və milli maraqlarımız hər şeydən üstün tutulub. Deməli, bundan sonra da bizim üçün nəyin necə olacağını, məhz Azərbaycan Prezidenti doğru və düzgün şəkildə qərar verəcək. Elə məhz düşmənlərimizi də narahat edən budur, çünki onlar ölkə rəhbərimizin xalqımıza, cəmiyyətimizə daim qələbə və uğur bəxş etmək əzmində olduğuna və buna çalışdığına əmindirlər. Əmindirlər ki, 7 fevral tarixindən sonra Azərbaycanla bağlı ciddi dəyişikliklərin, uğurlu islahatların, daha möhtəşəm layihələrin şahidi olacaqlar. Bilirlər ki, bu seçkilər regionun siyasi-iqtisadi mənzərəsinə tamamilə dəyişəcək. Çox yaxşı başa düşürlər ki, etmək istedikləri və edə bildikləri təzyiqlər artıq arxada qalır. Başa düşürlər ki, ən yaxın zamanda regionla bağlı məsələləri ancaq Azərbaycan Prezidenti ilə müzakirə etmək, onunla hesablamaq və razılaşmaq məcburiyyətində qalacaqlar. Ümumiyyətlə, hər kəs çox yaxşı bilir ki, ən yaxın zamanda ciddi dəyişiklər müşahidə ediləcək və olduqca ciddi siyasi-iqtisadi addımlar gözləniləndir. Bu isə o deməkdir ki, bizim artıq yeni dövr astanasında olduğumuz danılmazdır.

**İnam Hacıyev**



**7** fevral- Prezident seçkiləri günü şəhərimizin Xətai rayonunda, Xətai prospektində ucalan Xocalı soyqırımını, həm də "Ana harayı" abidəsi önündən keçərək seçki məntəqələrinə getməli idim. Abidəyə çatıram, bir anlığa içimdən gələn hisslə ayaq saxlayıram abidə önündə və xatırlayıram: 32 il öncə, bax, elə bu ayın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda vəhşicəsinə faciə törədilmiş, Xocalı sakinləri min bir əzab-əziyyətlə, işgəncə ilə qətlə yetirilmiş, gecənin qaranlığında və soyuğunda evlərindən zorla çıxarılışlar. Onlar qışın qılınc kimi kəsən soyuq bir gecəsinə dağlara, meşələrə üz tutmuş və donaraq həyatlarını itirmişlər. Sağ qalanlar isə bugünədək məcburi köçkün həyatı yaşamış, torpaq nisgilli, el-oba, yurd həsrəti ilə yanıb-qovrulmuşlar.

Bəli, ayaq saxlamalı idim. Borcum idi onları yad etmək, həm də bu gün sanki günəşin bu abidədən doğan hüsnünü seyr etmək üçün ayaq saxladım. Sanki abidə də bu gün həmişəkindən daha qürurla dayanmışdı. Axı 2023-cü ilin 20 sentyabrı Xocalını da bizə qaytarmışdı. Bu gün bütün ölkə sakinləri kimi, xocalılılar da bütöv Azərbaycanda, konstitusiyaya quruluşunu, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə ilk dəfə səs verirlər.

Bu seçki Zəfər seçkisidir. 270 ildən artıq dövrün bütövləşmiş Azərbaycanın ilk seçkiləridir. Bu seçkilərə yollanarkən Xocalı soyqırımını təənnüm edən abidə qarşısından keçmək, onların ruhunu anmaq nə qədər kədərlidirsə, yurdlarının artıq azad olması, Xocalıda şəhid olanların qisasının alınması bir o qədər qürur doğurur...

Bu düşüncələrlə 35 sayılı Xətai III seçki dairəsinin 8 sayılı seçki məntəqəsinə yaxınlaşırıam. Burada qələbəlikdir. İnsanların hər birinin üzündə bayram əhval-ruhiyyəsi var. Məntəqədə səlhiqə-sahman qaydasındadır. Məntəqə üzvləri vətəndaşları güler üzle qarşılayıb yola salırlar. Əyləşib seçkini bir qədər müşahidə edirəm. Elə bu arada səs verməyə əlil arabasında gətirilən seçici diqqətimi çəkir. Yaxınlaşıb salam verirəm və adını öyrənirəm. 83 yaşlı Baxşəliyev Rafiq həyat yoldaşı Səidə xanımla birlikdə seçkiyə gəlib. Rafiq müəllim uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru olub və müxtəlif vəzifələrdə çalışıb. Bu gün isə onun sağlamlıq imkanları məhdudlaşmış və əlil arabasında həyatını davam etdirir. Rafiq müəllim seçki hissələrini bizimlə bölüşür: Əslində sağlamlıq imkanları məhdud şəxslər üçün ev şəraitində olan səsvermə hüququmdan da istifadə edə bilərdim. Lakin özüm gəlmək istədim. Ona görə gəlmək istədim ki, bu, mənim borcumdur. Zəfər çalmış Azərbaycanda seçkiyə gəlmək illərin arzusu idi ürəyimdə. Odu ki, özüm gəlmək istədim, həyat yoldaşımdan xahiş etdim ki, kömək et, mən məntəqəyə gedib səs verim. Çox qürur duyuram, həm də sevinirəm. Çox şükür ki, bu günləri görmək bizə nəsb oldu. Bilmək istəsəniz ki, kimə səs verdim. Təbii ki, mənim tək bir namizədim vardı, o da cənab İlham Əliyev idi. Atasının siyasi yolunu uğurla davam etdirən, torpaqlarımızı yağı əlindən xilas edən, şərafətimizi özümüzə qaytaran İlham Əliyevə səs verdim. İnanıram ki, qarşımızda açılacaq yeni dövr Azərbaycan üçün daha da yaxşı olacaq.

Rafiq müəllimlə söhbətimi yenidən bitirmişdim ki, məntəqəyə səs verməyə gələn bir ailəni müşahidə edib onlara yaxınlaşırıam. 67 yaşlı Məmmədov Adil 65 yaşlı həyat yoldaşı Svetlana Məmmədova və qızı Günay Məmmədova ilə seçkinin ilk saatlarında səs verməyə gəliblər. Ailə üzvlərinin hər birinin üzündən sevinc yağı. Elə diqqətimi cəlb edən də bu olmuşdu. Adil Məmmədovdan seçki ilə bağlı fikirlərini soruşuram, O,



deyir: axşamdan planlaşdırmışdıq ki, səhər açılan kimi birlikdə seçkiyə gedək. Yeni günün ilk işi bu olsun. Ona görə də budur, hazırlaşmış gəlməmişik. Böyük sevincle, qürurla gəlməmişik həm də. Yoldaşım ilə hər ikimiz təqaüdüçüyük. Vaxtilə müəllim işləmişik, indi isə artıq evdə oturub dincəlirik, dövlətimizin bizə əməyimiz qarşısında verdiyi təqaüdlə həyatımızı davam etdiririk. İki gün əvvəl pensiyaların indeksləşmə hissəsində olan artım bizim də pensiyalarımıza təsir edib. Bunun üçün ayrıca minnətdarlığımızı bildiririk. Qaldı bugünkü günə, bu gün bizim üçün çox əlamətdardır. Ziyalı ailə olaraq bu xalqın illərdən bəri nələr yaşadığını yaxşı bilirik. Və hər zaman bu günü-torpaqlarımızın azad olunacağı günü gözləmişik. Budur, bir qarış torpağımız belə düşməndə qalmadı. Bütün şəhidlərin, qazilərin, yurdundan kənarda dünyasını dəyişən hər bir soydaşımızın qisası alındı və Azərbaycan bütövləşdi. Bütöv Azərbaycanda səs vermək xoşbəxtlikdir. Bu gün bizimlə yanaşı, Xankəndi, Şuşa, Ağdam, Laçın, Xocalı sakinləri də səs verir: sevincle, qürurla. Gün o gün olsun ki, onlar öz torpaqlarında ilk səsvermədə iştirak etsinlər. O gün uzaqda deyil, bilirik. Böyük Qayıdış başlanıb. Bu qayıdış bütün azad torpaqlara olacaq, zaman keçdikcə... Biz hər üçümüz səsimizi müzəffər sərkərdəmizə verdik. Başqa seçim ola da bilməzdi...

Məntəqədən çıxırdım ki, burada əyləşib növbə gözləyən üç qadınla qarşılaşırıam. Əslində onlarla əvvəl də dəfələrlə qarşılaşmışdım. Yaxınlıqdakı Xocalı parkında xidmətçi işləyir bu qadınlar. Onları hər saat, hər dəqiqə, şənbə-bazar da daxil olmaqla parkda görmək olur. Təmizliklə məşğul olurlar, ağacdan, əldən yerə düşəni anən götürüb bu müqəddəslik rəmzi olan abidənin ucaldığı ərazinin çirklənməsini qəbahət hesab edirlər. Bu səbəbdən də onlar bu parkda pərvanə kimi fırlanırlar.

Əliyeva Nazilə, Quliyeva Bəsti və Məmmədova Gültəkin elə iş yerindən iş paltarında seçkiyə gəliblər. Onlara yaxınlaşırıam və bu zəhmətkeş qadınların da seçki ilə

# Xocalı abidəsi önündən seçki məntəqələrinə...



bağlı fikirlərini öyrənmək istəyirəm. Nazilə xanıma deyir ki, bu gün səhərin sübh çağından işə gəldik ki, parkın təmizliyinə baxmaq, seçkiyə gec qalmayacaq. Çox sevincli gündür, şükür Allaha ki, bu günü görməyi bizə nəsb etdi. Söhbətə Gültəkin xanıma da qoşulur və deyir ki, hər üçümüz Prezidentimizə səs verəcəyik. Bizim başqa seçimiz yoxdur. Bəsti xanıma isə onun fikrini başı ilə təsdiqləyir və deyir ki, qalib xalqın qalib Lideri var. O, bizim ömürlük Liderimizdir.

Məntəqədən yüksək əhval-ruhiyyə ilə ayrılıb üz tuturam Bakı şəhər 55 sayılı tam orta məktəbə. Çünki burada düz üç məntəqə fəaliyyət göstərir. Yenə də Xocalı soyqırım abidəsinin önündən keçməli oluram və eyni hisslər yenə də qəlbimdə dolanır. Öz-özümə piçıldayıram: ruhunuz şad olsun, xocalılılar.

Çatıram məktəbə və 35 sayılı Xətai III seçki dairəsinin 9 sayılı seçki məntəqəsinə daxil oluram. Burada da qələbəlikdir. Məntəqə üzvləri vətəndaşların rahat səs verməsi üçün çalışır. Məntəqədə müşahidəçi və jurnalistlər də öz işləri ilə məşğuldurlar.

Məntəqəyə daxil olan kimi diqqətimi hərbi geyimdə olan seçici cəlb edir. Kənardan müşahidə edirəm, o, bülletenini götürür, pərdənin arxasına keçir və qayıdır səsvermə qutusuna salır. Məntəqədən çıxmaq istəyərkən ona salam verib 1-2 dəqiqə mənə vaxt ayırmasını xahiş edirəm. O da "məmnuniyyətlə",- deyir. Cəmilov Xaləddin həm birinci, həm də ikinci Qarabağ müharibəsində iştirak edib. Birinci Qarabağ müharibəsi əlilidir. Səsverməyə böyük qürurla gəldiyini söyləyir: iki müharibədə həm məğlub olmağı, həm Zəfər qazanmağı görmüş bir qazi kimi bu gün qürur duyuram. Çünki 30 il ərzində bu xalqın uğursuzluğunun töhmətini, uğurunun şöhrətini, şanını yaşadım. İtkilərimiz minlərlə oldu. Qazilərimizin sayı-hesabı yoxdur. Lakin qalib xalqıq. Bunu isə bizə Ali Baş Komandan İlham Əliyev nəsb edib. Ona görə də O, bizim əbədi Prezidentimizdir. Xoşbəxtəm ki, bu gün torpaqlarımız azaddır, ölkəmizi bütün dünya tanıyır.

86 yaşlı Ağalarov Cəfər və 76 yaşlı Ağalarova Səkinə ər-arvaddır. Onlarla məntəqə qarşısında, səslərini verib çıxarkən qarşılaşırıam. Fikirlərini soruşuram. Cəfər müəllim deyir: uzun illərdən bəri həmişə istər Prezi-

dent, istər parlament, istər səs də bələdiyyə seçkiləri olsun, birlikdə gedib-gəlmişik. Lakin bu dəfəki qədər ürək açıqlığı ilə getməmişdik. Hər dəfə "görəsən bu seçkidən sonra torpaqlarımız azad olunacaqmı?" kimi söhbətlər etmişik aramızda. Görürdük, bildirdik ki, dövlətimizin başçısı torpaqların azad edilməsi üçün nə qədər iş görür. Lakin dünya ölkələrinin bəziləri haqq səsimizi dəstəkləməirdi... Budur, Zəfər seçkilərinə gəlməmişik. Zəfər ölkəsində Zəfər seçkilərinə.

Bundan böyük sevinc nə ola bilər ki? Seçimimiz də aydındır. Zəfəri bizə kim bəxş edib, odur.

Səkinə xanıma isə deyir ki, bütün dünyaya sülh arzu edirəm. İki müharibə görmüş xalq kimi, görün bir nə qədər itkilərimiz olub. Bu gün dünyada bir neçə ölkədə müharibə gedir. Qoy dünya ölkələri sülhə gəlsin, hər kəs sakitlik, əmin-amanlıq içərisində yaşasın. Bəstir, qan töküldüyü. Sevinirəm ki, müharibənin ayağı bizim ölkədən kəsildi. Zəfər qazandıq. Bu gün isə Zəfərimizi qeyd edirik.

Bu məntəqə ilə qonşuluqda yerləşən 35 sayılı Xətai III seçki dairəsinin 10 sayılı seçki məntəqəsinə də baş çəkirim. Bu-

rada da seçicilər kütləvi şəkildə məntəqəyə gəlir, növbə ilə içəriyə keçir və səslərini verib gedirlər. Burada gənc bir seçici diqqətimi çəkir. Yaxınlaşıb onunla salamlayıram və adını soruşuram. Bu, ilk dəfə səs verən Abdullayeva Ayseldir. Aysel deyir: Həm seçkidə ilk dəfə iştirak edərsən, həm də Zəfərli Azərbaycanda ilk dəfə səs verərsən, bu, hər qıçqətən başqa bir hissirdir. Evdə valideynlərim danışırıdılar ki, sabah seçkiyə gedəcəyik, ilk dəfə bütöv, azad Azərbaycanda səs verəcəyik. Onlar söhbət etdikcə mən düşüncələrimlə ki, gör bu gün mənim kimi ilk dəfə səs verən gənclər nə qədər xoşbəxtdir ki, bugünkü Azərbaycanda yaşayırlar. Bizim gəncliyimiz Zəfərə, ölkəmizin bütövləşməsinə təsadüf etdi. Lakin ata-anamın söhbətlərinə qulaq asarkən onların gəncliyinin müharibəyə, ölkənin iqtisadi böhranına təsadüf etdiyini eşitmişəm. Elə buna görə də bugünkü gənclik qürur duymalı və ölkəmizin qədrini, dəyərini bilməlidir. Fəxr edirik ki, belə bir ölkədə yaşayıırıq.

Məntəqədən ayrılıb geri qayıdıram. Yenə də həmişə qürurla, indi isə şəərəflə baxdığımız "Ana harayı" abidəsinin yanından keçirəm. Dayanıram. Adidə ilə, sanki xocalılılarla bir daha üz-üzə durub söhbətləşirəm: bir neçə gündən sonra ölkəmiz yenə də Xocalı faciəsi qurbanlarını anacaq. Lakin həmin günü 32 ildə ilk dəfə olacaq ki, həm də yurdunuzun azad edilməsi ilə birlikdə anacağıq. Hər ilin 26 fevral gününü yanğı, kədərlə qeyd etmişik. O yanğı, kədər biz yaşadığımız qədrətimizdir. Çünki soydaşlarımızı faciəli şəkildə itirmişik. Lakin bu ilki anım günü o yanğının, kədərin həm də bir təsəllisidir. Çünki yurdunuz, bütövlükdə Azərbaycanın bir parçası Xocalı artıq azaddır. Xocalılıların qisası alınmış. Düşmənlər torpaqlarımızdan birdəfəlik qovulub. Artıq yurdlarımız bərpa olunur, soydaşlarımız ata-baba torpaqlarına qayıdır. Artıq Azərbaycan bütövdür. Və bu bütövlüyə bu gün hər birimizin səs verdiyimiz Ali Baş Komandanın siyasi uzaqqörənliyi, vətənpərvərliyi, Vətəne sevgisi, xalqa məhəbbəti, torpağa sayğısı nəticəsində nail olmuşuq. Və qarşıda bizi daha parlaq bir gələcək gözləyir...

**Metanət Məmmədova**



# Seçməli, ya seçməməli?



**S**eçki, bir cəmiyyətin strukturunun var olmasını üçün vacib addımdır. Seçici fəallığı isə bir xalqın özünü ifadə etmə göstəricisidir. Əgər səs vermirsənsə və bunu gərəksiz hesab edirsənsə, bu, həm özünün, həm övladlarının, həm də xalqın gələcəyinə biganə olduğunun göstəricisidir. Seçkilərdə çoxluq səs verməyə, o xalqın özünü idarə etməsi də mümkün deyil. Axı bu zaman sən səs haqqın, söz haqqın olmur.

Ölkədə baş verən ən ali vəziyyətlərdə belə etinasız qalırsansa, sonra demokratiya gözləmək bir az gülməli deyilmi? Ona görə də səs vermək, səsini eşitdirmək, "mən də varam" demək hər birimizin vətəndaşlıq borcudur. Demokratiya bunu tələb edir. Əksi olarsa,

sözde demokratiya deyil deməli. Səsvərmə xalqın öz səsini eşitdirməsinin, tələbini dilə gətirməsinin ən təsirli yollarından biridir. Xalq öz səsini eşitdirməlidir, çünki ölkə xalqıdır. Xalq seçkiyə getməlidir, çünki seçiləcək lideri özü seçməlidir.

Əksəriyyət belə vəziyyətlərdə düşünə bilər ki, heç kim onun bir səsini möhtac deyil, bir səs heç nəyi dəyişmir. Amma bir səs elə bir səs deməkdir, bir səs başqa bir səsə birləşəndə iki səs olur. Daha sonra başqa səslərlə çoxluq yaranır. Səsvərmə, insanların üzərində yaşadığı torpağın, qaynayıb-qarıdığı bir cəmiyyətin mövcud olması deməkdir. Səs vermək, bizi bir fərd kimi qəbul edən dövlətə olan vətəndaşlıq borcumuzdur.

Seçkilərdə verdiyimiz səs, əslində, vətəni qorumaq, vətənin xalqa aid olduğunu göstərmək üçün verilir. Hər kəs öz fikrini bil-

dir, səsini eşitdirir. Səsvərmə demokratiyanın tələbidir. Vətəndaşlıq və demokratiya bir-biri ilə bağlı anlayışlardır. Səs vermək isə çevrədən öyrənilən bir davranışdır. Əgər siz səsvərməni gərəksiz, lazımsız hesab edirsinizsə və heç vaxt seçkilərdə iştirak etmirsinizsə, o zaman sizin çevrənizdəkilərə də bu davranışınız sirayət edəcək. Xüsusilə, yeniyetmə və gənclərin bu məsələdə tərəddüdləri yaranacaq. Çünki onlar gördüklərini tətbiq edirlər. Seçkilərdə iştirak etməyən ata və ana, ailədə böyüyən uşaqlar üçün yanlış örnəkdir.

Demokratiyanın uğuru, vətəndaşların siyasətə olan marağı və idarəetmədə iştirak istəkləridir. Demokratik bir ölkənin idarəetməsində xalqın fikri əhəmiyyətlidir, seçkilər də bunun üçün var. Lakin xalq o idarəetmədə iştirak etməyə vəziyyət qəlizləşir. Bəzi ölkələrdə zorakı səsvərmə sistemləri də mövcuddur. Lakin bunu doğru addım hesab etməyən siyasi şərhçilər vətəndaşı zorla seçkiyə gətirməyin, əslində, demokratiyaya zidd olduğunu deyirlər. Doğrudur, vətəndaşı seçkidə iştirak etməyə məcbur edən ölkələr və ida-

rə üsulları var, lakin qəlam seçicinin əlindədir və o istərsə səs verəcək. Ona görə də mənəqəyə zorakı gətirilən seçici dövlət üçün faydalı olmaz.

Bizə aydın zəkali, nə istədiyini bilən, sərbəst seçimini edən seçici lazımdır. Demokratiya bunu tələb edir. İnsanları, seçkini vacib hesab edən, hər kəsin iştirakının vacib olduğunu anlayan bir cəmiyyətin üzvləri kimi yetişdirmək lazımdır. Fəal seçici demokratiyanın təməllərindən biridir. Seçici seçkiyə məcbur olduğu üçün yox, seçmək istədiyi üçün getməlidir. Belə olan halda daha adil seçim edəcək, daha obyektiv qərar verəcək.

Seçici səs verərkən, özünü və xalqını təmsil etdiyini düşündüyü, dövlətin, cəmiyyətin təhlükəsizliyini təmin edə biləcək bir namizədə səs verir. "Mənim səsım nəyi dəyişəcək ki?!", deməyin, bir səs çox şeyi dəyişə bilər. Səs verərkən strateji düşünmək lazımdır: bu namizədə mənim xalqım üçün nə qədər faydalı olacaq? Unutmayın, uzaqgörən seçici dövlətin gələcəyini planlayır, kor-təbii səs verən seçici isə cəmiyyəti bilinməyən gələcəyə sürükləyir.

Biz bu gün varıq, sabah yox. Valideyn və vətəndaş kimi hamımızın bir missiyası var - övladlarımızın və onların yaşayacağı cəmiyyətin sabahını işıqlı qurmaq. Valideynlərin seçki savadı, seçici həssaslığı onların gələcəyini xilas edir. Bu prioritet, tək prezident seçkiləri üçün keçərlidir deyil, bütün seçkilər üçün eyni dərəcədə əhəmiyyətlidir.

Lalə Mehralı

## İcma: Ermənistan "diplomatl"ının Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalıdır

**E**rmənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı sarsaq və təxribatçı açıqlama verib.

Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan rəsmisi öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş, yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır. AZƏRTAC xəbər verir ki, bu



fikirler Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda, həmçinin bildirilib: "Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham etməyə çalışan

Marukyanın diqqətinə çatdırmaq istədik ki, əsl etnik təmizləməni Ermənistan hökuməti Göyçədə, Zəngəzurd, Dərələyəzdə, İrevanda və digər yerlərdə edib.

Qərbi Azərbaycan İcması tarixi ədalətin tam bərqərar olacağına - Ermənistan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacağına inanır.

Yalandan tez-tez sülhdən danışan Ermənistan hakimiyyəti Vardan Oskanyan, Arman Tatoyan, Artak Beqaryan ağılında olan E. Marukyan kimi "diplomatl"ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmalıdır".

## Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji geniş-

lənme planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq. "Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", - deyə şirkətdən bildirilib.

Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.

Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək. Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir. Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.



**T**orpaqlarımızın erməni işğalından azad edilməsindən sonra ilk dəfə bütöv Azərbaycan olaraq növbədənənar prezident seçkiləri keçirildi. Prezident seçkilərinə ad da verilmişdi - Zəfər seçkisi. Doğrudan da xalqın kütləvi şəkildə seçkilərdə iştirakı 44 günlük Vətən Müharibəsində əldə olunan qələbədən sonra ən möhtəşəm zəfər idi. Bu, xalqın öz liderinə, fəhət Sərkərdəsinə təşəkkür borcu idi ki, bunu da böyük coşqu ilə həyat keçirdi. Həm də bu qərarı ilə xalq dağıdıcı müxalifətə sərt və qətiyyətli şapalaq vurdu. Çünki bu qara qüvvələr xarici maraqlı dairələrin maddi və mənəvi dəstəyinə arxalanaraq seçkilərə xələl gətirmək üçün uğursuz cəhdlər göstərdilər. Hətta AXCP, Milli Şura, Müsavat kimi cəmiyyətin gözündən düşmüş təşkilatlar seçkiləri boykot etmək kimi absurd iddia ilə çıxış etmişdilər. Lakin alınmadı. Çünki dağıdıcı müxalifətin seçkilərin gedishinə təsir edə biləcəkləri cüzi belə sosial bazası yoxdur. Xalq birlik və bərabərlik nümayiş etdirməklə hansısa ürək bulandırmağa xidmət edəcək təxribatların baş verməsinə də imkan vermədi. Düzdür, qarışıq, vay-şivən oldu, lakin bu ənənəvi vasitə bir işə yaramadı. Seçkiləri müşahidə edən 90 minə yaxın müşahidəçinin yekdil fikri ondan ibarət oldu ki, 7 fevral növbədənənar prezident seçkiləri azad, demokratik, beynəlxalq prinsiplərə əsasən keçirilib. "Biz Azərbaycanın qanunvericiliyini qiymətləndirdik, onun bütün demokratik normalara və standartlara tamamilə uyğun olduğunu anlarıyıq. Deyə bilərəm ki, Azərbaycanda seçki kampaniyasına hazırlıq ən yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, namizədlərin qərarqahlarında, prosesin təşkilatçıları olan Mərkəzi Seçki Komissiyası, prokurorluqlar, Xarici İşlər Nazirliyi, parlament ilə keçirilən görüşlər sübut edir. Buna görə də biz indi artıq dəqiq olaraq qənaətə gələ bilirik ki, ölkə seçkilərin keçirilməsinə hazırdır". Bu sözləri jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının Baş katibi Dmitri Kobitski deyib. MDB PA-dan olan müşahidəçilər missiyasının artıq 30 yaşının olduğunu qeyd edən D.Kobitski əlavə edib: "Müşahidənin obyektiv və prosesin bütün iştirakçıları üçün aydın olması üçün 2006-cı ildə Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun yaradılması barədə qərar qəbul edilib. Bu qərar məhz burada, Bakıda qəbul olunub. Hazırda İnstitut bütün MDB məkanında fəaliyyət göstərir və onun, o cümlədən Bakıda filialları var".

D.Kobitskinin sözlərinə görə, bu struktur bütün elektron prosesləri tədqiq etməyə kömək göstərir, MDB ölkələrinin hər birinin qanunvericiliyini araşdırır və qanunvericiliyinin araşdırılması əsasında bütün demokratik normalara uyğun olaraq nəticələr çıxarır. Müşahidənin nəticələrinə toxunan MDB PA-nın Baş katibi deyib ki, "onlar çoxlu sayda seçki məntəqələrində olublar. Bütün müşahidəçilər bir araya gələndən sonra nəticələr elan ediləcək. İlkən nəticələr sabah mətbuat konfransında açıqlanacaq. Lakin son nəticələr MSK tərəfindən nəticələr tam təsdiqlənəndən bir qədər sonra elan olunacaq". "Mən iki seçki məntəqəsində müşahidəçi qismində seçkilərin gedishini izləyirəm. Səsvermə prosesinin yaxşı keçdiyinin şahidi oluruq, hər şey əladır". SIA xəbər verir ki, bu sözləri Kamboca parlamentinin üzvü Sarana San deyib. O, həmçinin bildirib: "Onu da müşahidə etdik ki, insanlar səs verməyə sərbəst, könüllü şəkildə gəlirlər. Bu, çox yaxşı haldır". 7 fevral prezident seçkiləri əvvəlkiyədən yüksək fəallığı ilə seçilir. SIA xəbər verir ki, bunu açıqlamasında TASS-in baş direktorunun birinci müavini, MDB-dən olan müşahidəçi Mixail Qusman deyib. O əlavə edib ki, davam edən seçki prosesi çox əlamətdardır və nümunəvidir: "Bu seçkilərdə əvvəlkiyədən daha çox fəallıq var. Bu doğrudur. İnsanlar seçkiyə kütləvi şəkildə gəlirlər", - o vurğulayıb. M.Qusman əlavə edib ki, bu məsələdə Azərbaycanın müharibə nəticəsində işğal olunmuş əraziləri azad etməsi mühüm əhəmiyyət kəsb edir: "Bu, insanların seçkiyə olan marağına çox təsir göstərir". "Bu gün Bakıda hava çox gözəldir. Sanki hava şəraiti belə seçki prosesinə öz töhfəsini verir". SIA Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Rusiyadan olan beynəlxalq müşahidəçi Voronin Sergey de-

## Zəfər seçkisi dağıdıcı müxalifətə arxivi göstərdi



yib. "Mən ilk dəfə deyil ki, Azərbaycanda oluram. Keçən seçkilərdə də mən Bakıda iştirak etmişəm. Ötən illərdə olduğu kimi bu ildə görürəm ki, hər şey çox şəffaf və demokratik şəkildə həyata keçirilib. Hazırda insanların gelişindən hiss olunur ki, onlar seçkiyə çox məsuliyyətli şəkildə yanaşırlar".

Bir sözlə, seçki prosesini izləyən yerli və xarici müşahidəçilər, eləcə də KİV nümayəndələri seçkilərin azad və ədalətli şəkildə keçirildiyini açıqlayıblar. Bu isə Azərbaycan dövlətinin demokratik, hüquqi dövlət prinsiplərinə sədaqətli olduğunu göstəricisidir. Təəssüflər olsun ki, ağa qar deməyə adətəkar olan məkrli qüvvələr yenə də sifarişli təxribatçı mövqə sərgiləməkdədirlər.

### "Azadlıq" radiosu ənənəvi ampuasını təkrarladı

Gözənləndiyi kimi, seçkilərə xələl gətirmək, xalqın seçiminə zərbə vurmaq cəhdləri oldu. Dağıdıcı müxalifətlə yanaşı, bu məsələdə xaricdəki antimillilərs də fəallıqları ilə seçildilər. ABŞ Dövlət Departamentinin, SOROS-un, Demokratiyaya Milli Dəstək Fondunun və digər qaranlıq dairələrin maliyyəsi ilə yayımlanan və ya işıq üzü görən qəzetlər, saytlar və internet TV-lər də azad və demokratik şəkildə baş tutan seçkilərlə bağlı sifariş xarakterli şəər və böhtanlar səsləndirir, verilişlər yayımladırlar. ABŞ Konqresinin maliyyələşdirdiyi "Amerikanın səsi" və "Azadlıq" radioları digərləri ilə müqayisədə təxribatlara daha çox meyillidirlər. Bu da onu təsdiq edir ki, fars-molla rejiminin təxribat maşını olan "Səhər" TV - sindən heç nə ilə fərqlənməyən radiolar xüsusi tapşırıqlarla yükləniblər. Əsliində, "Azadlıq" radiosu dağıdıcı müxalifətlə birgə hərəkət edir. Yeni birlikdə eyni təxribat xarakterli açıqlamalar yayır, fikirlər tirajlayırlar. Dağıdıcı müxalifətin səsləndirdiyi istənilən pozucu fikir dərhal "Azadlıq" radiosu vasitəsilə yayımlanır. Azad və demokratik şəkildə keçirilən 7 fevral növbədənənar prezident seçkiləri ilə bağlı qaraxaxma kampaniyasının aparılması və seçki günü qaşınmayan yerdən qan çıxartmağa cəhd etmələri də dağıdıcı müxalifətlə Azadlıq radiosunun eyni təlimatı yerinə yetirdiklərini təsdiqlədi. Məlum oldu ki, hər iki tərəf eyni qazandan qidalanırlar. Düzdür, hər ikisi bəzən fərqli mərkəzlərə üz tutmaqla pul qazanmağa çalışırlar. Lakin bu hal uzun çəkmir. Necə ki, bir qədər əvvəl Azadlıq radiosu kənar vasitələrlə maddi imkanlarını artırmağa cəhd, etdiyi zamanda, radionun direktoru və işçilərinin əksər əməkdaşları isti və gəlirlili yerlərdən oldular. Çünki "Azad Avropa" və "Azadlıq" radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hansı kənar maliyyə qəbul edilməsi qadağandır. Rüşvətçılıq və korrupsiyanın yuvası olan Azadlıq radiosu indiki azad və demokratik şəkildə baş tutan 7 fevral seçkiləri haqqında uydurma və əxlaqsız məlumatlar yayır. Təbii ki, bu kimi qərəzli məlumatlar



sağlam və məntiqli düşüncəli dinləyiciyə və ya oxucuya təsir etmək mümkünsüzdür. Çünki qeyd etdiyimiz kimi, hər kəs bu radionun haradan maliyyələşdiyini və məqsədinin nədən ibarət olduğunu aydın şəkildə bilir. Ona görə də, qısaca o fikri vurğulamaq, olar: "İt hürür, karvan keçər".

### Əli Kərimli təxribatlarını qondarma seçki üzrə ekspert Anar Məmmədlinin "müşahidəçiləri" vasitəsi ilə həyata keçirməyə çalışdı

7 fevral seçkiləri ərafəsi və seçkilər günü fərqli qütblərin və ayrı-ayrılıqda fəaliyyət göstərən qərəzli təşkilatların eyni mövqedən çıxış etmələri təsdiq etdi ki, Azərbaycan dövlətinin parلاق qələbələri, möhtəşəm uğurları beynəlxalq terror düşüncəli gücləri ciddi şəkildə narahət edir. Hətta arxivlik olan trolları üzə çıxarıb, onlardan istifadə etsələr də, arzu etdikləri xəyallarını gerçəkləşdirə bilmədilər. Seçki ərafəsi və seçki günü Arif Məmmədov, Leyla və Arif Yunuslar, Sevinc Osmanqızı, Anar Məmmədli və digərləri xüsusi şəər və böhtanlarla silahlanmaqla fəaliyyət göstərdilər. Dəfələrlə qeyri-insani rəftarına və qanunsuz əməllərinə görə, hüquqi məsuliyyətə cəlb edilən qondarma seçki üzrə ekspert Anar Məmmədli yenə də aldığı qrantları silmək üçün meydanda idi. Bu, o məxluqdur ki, 2013-cü ildə cinayət əməlinə görə həbs edilə de, dövlətimiz ona qarşı böyük humanistlik edərək vaxtından əvvəl azadlığa çıxmasını təmin edib. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafələrinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktı üzrə toplanmış materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə

AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb. Yeni 2013-cü ildə keçirilən Prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən haqqında cinayət işi qaldırılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olub Ancaq ölkə Prezidentinin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib. A.Məmmədli bu xeyirxahlığı dəyərləndirib, öz təşəkkürünü bildirməkdənsə qərəzli fəaliyyətini davam etdirib. Ümumiyyətlə, A.Məmmədlinin rəhbərlik etdiyi "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donora və beynəlxalq təşkilatlara ötürüb. SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bütün seç-

kilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edib. Hazırda SMDTM-in fəaliyyəti ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi" (USAID), "German Marşal Fondu", "Freedom House", "National Endowment for Democracy" (NED), "National Democratic Institute" (NDI), Çexiyanın "Prague Civil Society Center" təşkilatları tərəfindən maliyyələşdirilir. 07 fevral Prezident seçkiləri ilə bağlı Anar Məmmədli təxribat xarakterli hesabatın hazırlanmasına xidmət edəcək müşahidəçilər toplamaq üçün böyük canfəşanlıq göstərsə də yalnız, cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da insanların onu təxribatçı kimi tanıdıqlarını və çirkin məqsədinin nədən ibarət olduğunu tam şəkildə anlamalarından irəli gəlir. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu məxluq xarici donordardan külli miqdarda pul olsa da, müşahidəçilərə 40-50 manat pul verir. Təbii ki, qalan vəsaiti öz cibinə qoyub. Çox ehtimal ki, mənimsədiyi vəsaitin bir qismini də AXCP sədri Əli Kərimliyə verib. Çünki A.Məmmədli bütün çirkin işlərini AXCP sədri Əli Kərimli ilə məsləhətləşməklə həyata keçirir. Hətta A.Məmmədlinin təşkil etdiyi təxribatçılardan ibarət müşahidəçilərinin az qala 80 faizini AXCP Gənclər Komitəsinin üzvləri təşkil edirlər. Birlikdə hərəkət etməklə seçki prosesində xırda insidentlər belə olsa yaradacaqlarına ümid edirdilər. Lakin bu çirkin niyyətlər və məkrli planlar alt üst oldu. Belə demək olar ki, xarici maraqlı qüvvələrin ümidləri puç oldu. Nə Anar Məmmədli, nə Əli Kərimli və trol dəstəsi, nə də gizlin olaraq planlar cızıb, onu həyata keçirməyə çalışan qüvvələr istəklərinə nail ola bilmədilər. Xuxarı Avropalı müşahidəçinin də qeyd etdiyi kimi, Azərbaycan əvvəlki seçkilərdən fərqli olaraq ortaya yeni və möhtəşəm seçki təcrübəsi qoydu. Bu zəfəri tək Əli Kərimliyə, Cəmil Həsəniyə, Arif Hacıliyə. Anar Məmmədliyə və xaricdəki antimillilərsürülərə vurulan şillə kimi qiymətləndirmək azdır, həm də onların arxasında dayanan şəbəkənin başına endirilən yumruq kimi qiymətləndirmək lazımdır.

İLHAM ƏLİYEV



**T**anınmış rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov "Caliber" analitik mərkəzinə müsahibəsində Ermənistanın xarici ölkələrdən silah texnika alması ilə bağlı fikirlərini açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Stanislav Nikolayeviç, Ermənistanın baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyi ilə bağlı son bəyanatını necə şərh edərdiniz? Bu təşəbbüsün arxasında nə dayanır?

- Mən başa düşürəm ki, Paşinyan bu yolla nəyə nail olmağa çalışır. Deyəsən, dövlət xadiminə layiq bir məşğuliyyət tapa bilmir. Ermənistanda təcili həll edilməli olan çoxlu problemlər var və ermənilərin real həyatına heç bir təsir göstərmək iqtidarında olmayan bu akademik məşqlərə mücərrəd səviyyədə baxmaq tamamilə cəfəngiyatdır, mənəviyyatın və intellektual böhranın göstəricisidir.

- Gəlin bir addım qabağa gedək, tutaq ki, yeni Konstitusiya artıq qəbul olunub. Sizcə, oradan Azərbaycanla qarşı ərazi iddialarını əks etdirən preambula çıxarıla bilər?

- Fərq etməz.

- Kimin üçün?



## Stanislav Tarasov: "Ermənilərə silah niyə lazımdır? Onlar döyüşə bilirmi ki?"

"Ermənistan regionun xəritəsindən tamamilə silinə bilər. "Böyük Ermənistan" xülyasından fərqli olaraq, bu, reallıqdır"

istəyirlərsə, o zaman onların dövlət dili fransız dili olacaq.

- Təsədüfi deyil ki, Fransa bizim bölgəni qarışdırmaq və bura soxulmaq üçün Ermənistanı stavka edir...

- Fransanın özü cəhənnəmə yıxılacaq. Onun hansı şansları ola bilər? Avropada nə baş verdiyini görürsünüz.

- Ermənistan hələ də baş katib İmanqali Tasmaqambetovun ora gətirdiyi KTMT-nin yekun sənədlərini imzalamayıb. Moskva Paşinyana təzyiq edəcəkmi?

- Bilmirəm. Bu ölkə rəhbərliyinin özünü necə aparacağını söyləmək çətindir.

- Yəqin xəbərdarsınız ki, erməni mətbuatında qırmızı xətt Azərbaycanın Ermənistanı hücum etmək üçün olduğu barədə məlumatdır. Bu məsələ ilə bağlı



- Demək istəyirəm ki, Konstitusiyanı dəyişmək olar, amma bu o qədər də vacib deyil, çünki hər şey sənədlərdə yazıldığı kimi olsaydı onda dünya başqa cür olardı.

- Yəni konstitusiyaya dəyişikliklərdən asılı olmayaraq, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını gecikdirməkdə davam edəcək?

- İndi Ermənistan sülh müqaviləsi imzalamaya nə mane olur? Üstəlik, Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra. Qalan hər şey təfərrüatdır. Ermənistan tərəfi isə bunu başa düşməlidir. Əslində, sülh müqaviləsi masanın üstündədir, imzalasınlar da. Və yalnız bundan sonra sərhədlərin demarkasiyasını müzakirə edib, haranın nə adlandığını, kimin çayının harada olduğunu və bütün bunların sərhədlərin pozulması olub-olmadığını müəyyənləşdirmək olar. Çıx Zəngəzur dəhlizinə, nə istəyirsən et, amma müharibə vəziyyətini dayandır. Ancaq bunun əvəzinə bir növ "silahlara nəzarət müqaviləsi" haqqında bir diskurs görünür. Mənə elə gəlir ki, Paşinyanın ətrafı heç vaxt heç nə öyrənməyib.

- Demişdiniz ki, Paşinyan Qərbdən gələn sifarişlə hərəkət edir və Azərbaycanla hesablaşmanı ləngidir. Hələ də belə düşünürsünüz?

- Etiraf edə bilərəm ki, Ermənistanı hələ də Qərb idarə edir, amma önəmli olan odur ki, ermənilər özlerini yaxşı hiss edir. Amma



mən onlar üçün nəyin yaxşı olduğunu görmürəm. Ona görə də Qarabağın Azərbaycana qayıtması ilə bağlı düşünməyə bütün əsaslar var ki, artıq ermənilərin və Ermənistan dövlətinin taleyi həll olunacaq. Ermənistan regionun xəritəsindən tamamilə silinə bilər. Ermənilərin "böyük Ermənistan" xəyallarından fərqli olaraq, bu, reallıqdır.

- Ermənistan Rusiyanın "isti qanadı" altından çıxmağa cəsarət etmir, eyni zamanda KTMT-dən çıxmaqla bağlı bəyanatlarla Moskvanı şantaj etməkdən əl

çəkmir. Moskva niyə belə səbirlə gözləyir?

- Sənə bunu açıq deyim: kim getmək istəyirsə, gedir. Yəni, həqiqətdən getmək istəyirsə, nəhayət, ayrıl və get. Yoxsa bu boş şüarlar nəyə lazımdır- "Rədd olsun KTMT", "Rusiya Gümrüdəki bazası çıxarılсын", "Fransızlar bizə kömək edəcək" və s? Yaxşı, əgər belədirsə, onların yanına get. Kimi qorxudursan? Digər tərəfdən hazırda vəziyyət belədir: əgər ermənilər sağ qalmaq istəsələr, Ermənistanda birinci dövlət dili rus dili olacaq. Əgər tarixən siyasi xəritədən silinmək

fikirlərinizi eşitmək istədim.

-Bəli, erməni mətbuatı yazır ki, guya Azərbaycan Ermənistanı tutmaq istəyir. Ermənilərə məsləhət görərdim ki, İlham Əliyevin "Azərbaycan öz tarixi məqsədinə nail oldu" bəyanatına qulaq assınlar. Əliyev həqiqətdən də tapşırığı yerinə yetirdiyi üçün sakitdir, amma ermənilərin nə istədiyini bəlli deyil.

- Hər bir halda yenə də sülh müqaviləsi olmalıdır?

- Hesab edirəm ki, Azərbaycan ikinci Qarabağ müharibəsindəki qələbəsini sülh müqaviləsinə çevirmək üçün əlindən gələni edəcək. Amma bu sənədin imzalanma vaxtını dəqiq söyləmək hələ də çətindir.

- Rusiya və Ermənistan hərbi-texniki sahədə əməkdaşlıq haqqında saziş üzərində işləyir. Bu, Rusiyanın Ermənistanı hərbi təchizatının bərpası üçün ilkin şərtlər yaradır?

- Ermənilərə silah niyə lazımdır? Onlar döyüşə bilirmi? Hər şeyini itirənlərə silah niyə verilir? Qarpız alverini, tedarük etməyi bilirlər. Qoy başa düşdükleri kimi etsinlər. Maşın istehsal edə bilmirlər, amma alırlar, döyüşə bilmir, ancaq NATO kurslarına gedirlər. Qaliblərdə öyrənilməlidir, onlar isə əksinə, məğlub olanların yanına gedirlər. Ona görə də uduzurlar.

Tərcümə - Elçin Bayramlı

**Ukrayna ilə Rusiyanı bir-birinə vuran, iki qardaşı düşmən edən Qərb yeni oyunlar qurmaqdadır. Gah maliyyə və hərbi yardımlar edib Ukraynanı məğlubiyətdən qurtarmaq görüntüsü yaradır, gah da öz qınına çəkilib günahsızlıq görüntüsü yaradır. Amma iş-işdən keçib artıq, müharibə elə bir şəkil alıb ki, nə geriye, nə də irəliyə getmək mümkündür. Müharibədə "pat" vəziyyəti yaranıb, desək daha düzgün olar.**

Avropa İttifaqının 2027-ci ilə qədər Kiyevə ayırdığı 50 milyard avro Ukraynanın problemlərinin miqyası baxımından cüzi bir məbləğdir və təkcə bu il ölkənin Qərb sponsorlarından maliyyə kəsiri 40 milyard dolları (37 milyard avrodan çox) keçəcək. Bu barədə ekspertlərə istinadən "Politico" qəzeti yazıb. Qəzet qeyd edir ki, "Aİ-nin Ukraynaya yardım paketinin mürəkkəbi demək olar ki, quruyub, lakin bu miqdar artıq sadəcə dəyişiklik kimi görünür". Qərb və xüsusən də Avropa xoşagəlməz realıqla üzvləşib ki, onlar Kiyevə daha böyük vəsait ayırmalı olacaqlar. Nəşr Avropa Parlamentinin Bütçə Komitəsinin rəhbəri Yohan Van Overtveldtdən sitat gətirir: "Aydındır ki, 50 milyard avro kifayət deyil. Avropa anlayır ki, səylərini artırmalıdır". Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, təkcə bu il Ukraynanın maliyyə çatışmazlığı 40 milyard dolları keçəcək.

Dünya Bankının hesablamalarına görə, Ukraynanın uzunmüddətli yenidənqurma ehtiyacları 411 milyard dollar təşkil edir. Kiyev üçün "ən böyük risklərdən biri" yardımın olmaması onu əhəmiyyətli miqdarda yeni pul çap etmək üçün inflyasiya yoluna sürükləməsidir. Daha əvvəl xəbər verildiyi kimi, 4 il müddətində 50 milyard avronun ayrılması ayda 1,02 milyard avro ödəniş deməkdir ki, bu da Kiyevin ayda 1,5 milyard aldığı 2023-cü ilə müqayisədə Ukrayna üçün aylıq maliyyələşmənin bir yarım dəfə azalmasına uyğundur. Avropa ölkələri, ilk növbədə, Polşa, Macarıstan, Rumıniya və Slovakiya Ukraynanın məğlubiyətindən sonra artıq ərazilərini öz aralarında bölüşdürməyə hazırdırlar.

"Bu dəfə biz Ukraynanın bölünməsinə danışıq... Polşa, Slovakiya, Macarıstan, Rumıniya hazırdır, hər biri özü üçün... Vladimir Zelenskinin ölkəsinin bir parçasını dişləməyə hazırdır", - "Politico" nəşri yazıb. Nəşrin qeyd etdiyi kimi, adıçəkilən ölkələr öz tarixi maraqlarının həyata keçirilməsi çərçivəsində Ukraynanın "parçalarını dişləyə" bilərlər. Eyni zamanda vurğulan ki, Ukraynanın parçalanmasının ən mühüm hədəfi NATO-nun daha da şərqlə, Rusiya sərhədlərinə doğru irəliləmək olacaqdır.

Bundan əvvəl Avstraliya ordusunun istefada olan general-mayoru, ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) əməkdaşı Mik Rayan bildirmişdi ki, Rusiya silahlı qüvvələri döyüş meydanında strateji uyğunlaşma qabiliyyətinə görə Ukrayna ordusundan üstündür. Bu, Ukraynanın münaqişədə məğlub olmasına səbəb ola bilər. Daha əvvəl F-16 qırıcılarının Ukrayna üçün hansı raketləri daşıyacağı məlum olub.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell də Ukraynaya əlavə yardım formatının sərbəstləşdirilməsini yumşaltmaq üçün Kiyevə gəlib. Bir gün əvvəl Aİ Şurası və Avropa Parlamenti Ukraynaya dəstək üçün 50 milyard avro məbləğində xüsusi fondun yaradılması barədə ilkin razılığa gəliblər. Bunların yalnız 17 milyard Brüsselin əvvəlki təcrübəsindən fərqli olaraq qrant, qalanı isə kreditlər şəklində verilib. Amma vəd edilən vəsaitlərin də islahatlar müqabilində ayrılması nəzərdə tutulurdu, Avropa İttifaqının Kiyevdəki səfiri Katarina Maternova aydınlıq gətirib. Ekspertlər tələblərin açıq-aşkar sərbəstləşdirilməsini Ukraynadakı vəziyyətin, yeni ABŞ-ın Kiyevə yardımını Avropaya köçürməyi seçdiyi şəraitdə ümumi pisləşməsi ilə əlaqələndiriblər.

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bir gün əvvəl Varşavaya səfərindən sonra çərşənbə axşamı Kiyevə gəlib. Borrell sosial şəbəkələrdə deyib: "Mən ukraynalı dostla-

# Ukraynaya "dadlı" tranş

Avropa İttifaqının Kiyevə ayırdığı 50 milyard avro problemləri həll edəcəkmi?



rimla Aİ-nin Ukraynaya yeni fond vasitəsilə hərbi sahədə, maliyyə sferasında - Ukraynaya göstərdiyi sarsılmaz dəstəyi müzakirə etmək üçün buradayam. O, həmçinin qeyd edib ki, 2022-ci ilin fevralında Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatı başlayandan sonra dördüncü dəfə Ukrayna paytaxtına səfər edir.

Qeyd edək ki, digər məsələlərlə yanaşı, o, Polşaya səfəri zamanı Avropa İttifaqına üzv dövlətlərin Ukraynaya yardımı artırmaq üçün üçüncü ölkələrə sursat ixracını dayandıranın tərəfdarı olub. Yanvarın 22-də isə Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində iclasının yekunu üzrə mətbuat konfransında fevralda Ukraynaya səfər etməyi planlaşdırdığını bəyan edən Avropa diplomatiyasının rəhbəri hərbi məsələlərə də xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın cəbhədəki vəziyyətlə bağlı son hekayəsindən belə çıxır ki, "Rusiya çoxlu itkilər verərək, döyüş meydanında praktiki olaraq heç bir irəliləyiş əldə etməyib". Borrell deyib ki, "Ukrayna, xüsusən də Qara dənizdə mühüm hərbi uğurlar əldə edir". Və bu yolda o, ümid etdiyini bildirib ki, Avropa İttifaqı növbəti dörd il ərzində Kiyevə hərbi yardım üçün illik 5 milyard avro ayırmağa razılısacaqdır - onun 2023-cü ilin yayında təklif etdiyi əlavə fondun yaradılması çərçivəsində. Sözügedən fond Avropa Şurasının fevralın 1-də təsdiq etdiyi 50 milyard avroluq Ukraynanın başqa bir xüsusi fondunu müşayiət etməlidir. Bazar ertəsi Aİ Şurası və Avropa Parlamenti 2024-2027-ci illərdə Brüsseldən Kiyevə 50 milyard avro məbləğində ardıcıl dəstəyin təmin edilməsi üçün vahid sənədin zəruri formalaşdırılması ilə bağlı ilkin razılığa gəliblər.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ertəsi gün sosial şəbəkələrdə bu qərarı "Avropanın sözünün üstündə durduğunu" təsdiqləmək üçün "irəliyə atılan böyük addım" adlandırdı. Onun aydınladırdığı kimi, ödənişlərin mart ayından başlanması planlaşdırılır. Kiyev mediası bu barədə "AB-dən 50 milyard avro: Ukraynanın "dadlı" tranşı nə vaxt alacağı artıq bəllidir" kimi yüksək başlıqlar altında yazıb.

Baxmayaraq ki, Ukraynanın baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliy Sviridenko Avropa Şurasının fevralın 1-də Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləməsinə münasibət bildirərək Kiyevdə 4,5 milyard avro həcmində ilk tran-

ş üçün ilkin olaraq media məkanında təqdim etdikləri kimi inkişaf etsəydi, xüsusən də 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücum əməliyyatı zamanı uğurlu irəliləyiş vəd edirdisə, o zaman açıq-aydın üstünlük ortada olardı. ABŞ nümayəndələri və onlardan sonra AB lazımı məbləğləri həvəslə nəğdləşdirəcəydilər. Lakin Ukrayna Silahlı Qüvvələrinin "əks-hücum"u uğursuzluğa düşər oldu və Ukrayna Prezidenti Vladimir Zelenski seçkiləri ləğv etdi, üstəlik, o, Vaşinqtondan gələn əmrə qulaq asmayı dayandırdı. Komandanın vəzifəsindən azad edilməsi hekayəsi bunu sübut edir. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujninin azad edilməsi bu gün bir çox ukraynalının cəbhəyə getməmək üçün hətta həbsxanaya getməyi üstün tutması ilə nəticələnib.

Kiyevin bəyan etdiyi azadlıq və demokratiyanın təntənəsi prinsiplərinə açıq şəkildə uyğun gəlməyən belə bir şəraitdə Qərb tərəfdaşları üçün Ukrayna üçün daim yeni məbləğlərin ayrılması zərurətini öz vətəndaşlarına izah etmək gətirdikcə çətinləşir. Buna görə də öz seçkiləri ilə (bu ilin noyabrında ABŞ-da prezident seçkiləri yaxınlaşır) məşğul olan Vaşinqton nümayəndələri Ukraynanın maliyyələşdirilməsini Aİ-yə keçirmək üçün Brüsselə təzyiq göstərməyə üstünlük verdilər. "Və orada qərara gəldilər ki, indi pulun böyük hissəsi məqsədi kreditlər şərtləri ilə, xərclər üçün lazımı hesabat verilməklə verəcək. Nəticədə, Ukrayna vətəndaşlarının həm indiki, həm də hələ doğulmamış nəsilləri bu borca görə hesabat verməli olacaqlar. Üstəlik, ola bilsin ki, əslində avropalıların ayırdığı pullar Amerika hərbi korporasiyalarının hesablarına keçsin ki, onlar daha sonra silah istehsal etsinlər, bunun üçün ukraynalılar Aİ-yə pul ödəməli olacaqlar - ideal sxemdir.

Həmçinin, ABŞ-ın Ukraynaya vəd etdiyi 60 milyard dollardan çox yardım paketinin təqdim edilməsi ehtimalı bu gün Amerika Konqresi açıq-aydın ilk növbədə Yaxın Şərqlə pul ayırmağa, o cümlədən ABŞ-dakı müvafiq lobbiyələri də nəzərə almağa yönəlib. Ukrayna üçün isə nəhayət, müəyyən məbləğ ayrılırsa, bu, yəqin ki, qismən, 5-10 milyard dollar səviyyəsində olacaq. Və çox güman ki, onun ayrılması simvolik əhəmiyyət kəsb edəcək və öz müttəfiqlərinə nümayiş etdirmək məqsədi daşıyacaq. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dekanı Vaşinqtonun Ukraynanı tamamilə tərk etmək niyyətində olmadığını və bunun Avropa üzərindən yönləndirildiyi qeyd edib.

Bu arada, Kiyev KİV-lərindən birində dərc olunmuş icmalında qeyd edildiyi kimi, Ukraynanı kreditlərlə dəstəkləmək istəyənlər gətirdikcə daha çox olur: 2022-ci ildə qrantlar, bütün xarici maliyyə yardımı 45% təşkil edib, 2023-cü ildə isə cəmi 30%. Aİ-nin 50 milyard avroluq paketinin yalnız 17 milyard qrant, qalanı isə kreditlər olub. Eyni zamanda, Kiyev üçün xarici yardım axını ilə bağlı problemlərin artması riskləri də göz qabağındadır. Məsələn, cari il üçün xaricdən 37 milyard dollara qədər vəsaitin daxil olması nəzərdə tutulur.

Hərbi münaqişənin qaynar fazası artıq başa çatdı, 2025 və 2026-cı illərdə daha 25 milyard və 12 milyard dollar lazım olacaq. Məsələn, 2023-cü ildə dövlət 3 trilyon xərc və 1,36 trilyon dollar kəsiri ilə 1,66 trilyon dollar vergi toplayıb ki, bu da əsasən Qərb müttəfiqlərinin 1,13 trilyon dollar məbləğində yardımını hesabına ödənilib. Bu il isə Ukrayna hakimiyyətinin nümayəndələrinin qeyd etdiyi kimi, ölkə iki ay kənardan dəstək olmadan dayana biləcək. Və artıq bir ay keçib

V.VƏLİYEV



# Seçən bizik, seçilən bizdən



Azərbaycan  
Respublikasının  
Medianın İnkişafı  
Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın  
İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə  
"İctimai və dövlət maraqlarının müdafiəsi"  
istiqlaləti çərçivəsində hazırlanıb*



hazırlıqları son dəfə gözəndən keçirdikdən sonra məntəqə qapıları seçicilərin üzünə açıldı.

Səsvermə saat 08.00-da Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə start götürdü. Xüsusilə gənc nəslin seçkidə iştirakı marağı diqqət cəlb edirdi. İlk dəfə səs verənlər, tələbələr səsvermədə aktiv iştirak edirdilər. Məntəqə tez-tez dolub boşalır, seçicilərin fəallığı sənətimirdi.

İlk dəfə səs verən Aydan Şahsuvarova: "I kurs tələbəsiyəm, 18 yaşım yeni tamam olub, ilk dəfə



**S** seçkilər, dövlət vəzifəsini yerinə yetirmək üçün bir neçə namizəd arasından ən layiqlisini seçmək üçün keçirilir. İstər bələdiyyə, istər parlament, istərsə də prezident seçkiləri bir ölkənin gələcəyi, suverenliyi üçün böyük əhəmiyyətə malik qərarvermə aktıdır. Xalqın səsi ilə keçirilən seçkilər bir ölkənin demokratik səviyyəsinin ən yaxşı göstəricisidir.

ki, bu xronoloji dövrü də əsaslandırılmış olur".

Seçki prosesi 7 fevral, saat 08.00-dan etibarən başladı. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki



nun hətətdəki xatirə guşəsindəki trafaretini göstərib fəxrlə "o mənim balamdır" dedi. Bir şəhid atası ancaq bu qədər vüqarlı ola bilərdi. Azərbaycanın azadlığı uğrunda övladını qurban verən ata vətənin layiqli lider seçimində də iştirak edirdi.

7 sayılı Səbail Seçki dairəsinin 24 sayılı seçki məntəqəsində də vəziyyət eyni idi. Məntəqə 332 sayılı uşaq baxçasında yerləşirdi. Baxçada səsvermə üçün bütün lazımı şərait yaradılmışdı. Seçicilər sıxılıqla səs verir, növbədəkilər isə bayırda məntəqənin boşalmasını gözləyirdi. Kollektiv ilə səsverməyə gələnlər də vardı, ailəsi ilə birlikdə səsi verməyə gələnlər də. Məntəqə sədri Dilərə Kətanovanın sözlərinə görə seçki fəallığı bu məntəqədə də müşahidə edilirdi. Bunu orada olduğumuz bir neçə saat ərzində özüümüz də müşahidə etdik, müşahidəçilər heç bir qanun pozuntusu olmadığını, seçkilərin rahat və şəffaf keçdiyini dedilər.

məktəbin məzunlarından da ilk dəfə səsverməyə gələnlər var, onların həyəcanını bölüşmək də çox xoş olur. Seçici rahatlığını təmin etmək üçün məntəqədə hər şərait yaradılıb".

Seçici Mərdan İsrailov: "Bizim ailədən bir özümməm, bir yoldaşım. Mənim 80 yaşım var, yoldaşımın



ki seçkilər bir dövrə yekun vurur. İkinci səbəb, Prezident seçkilərinin bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdə. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır. Digər səbəb Prezident kimi fəallığının 20 ilinin tamamlanmasıdır. Bu da bir dövrüdü və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii

məntəqəsi formalaşdırılmışdı. Bu il ilk dəfə seçki keçiriləcək işğaldan azad olunmuş ərazilərimizdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verdi. Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədə səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

Olduğumuz bütün seçki məntəqələrində canlılıq, izdiham müşahidə edilirdi. Müşahidələrimizə 7 sayılı Səbail seçki dairəsinin 162 sayılı orta məktəbdəki 25 sayılı seçki məntəqəsində başladım. Məktəbin direktor səlahiyyətlərini icra edən Nərgiz Ələkbərova məntəqə sədri ilə birlikdə seçicilərin rahat səsverməsi üçün yaradılmış bütün

seçkidə iştirak edərdim və bu da bütöv Azərbaycanın ilk seçkisinə təsadüf etdi. Politologiya ixtisası üzrə təhsil aldığım üçün mənə ümumilikdə bu prosesin özü maraqlı idi. Seçkilər, qanunvericilik, idarəetmə kimi sahələri yaxşı öyrənməyə çalışıram. İlk təcrübəm olduğu üçün nəyi necə edəcəyimi bilmirdim, məntəqə katibləri izah etdi, səsimi verdim. Səsvermə üçün yaradılan şəraitdən razı qaldım".

Məlumat üçün qeyd edək ki, məntəqədə seçici rahatlığı üçün yaradılan şərait, seçicilərin məlumatlandırılması yüksək səviyyədə təşkil olunmuşdu. Məntəqə sədri Tünzələ Mikayılova seçici fəallığından razı idi: "Seçicilər səsvermədə həm maraqlı, həm də böyük həvəslə iştirak edirlər. Yaşlı-gənc fərq etmir, hamı səs verməyə gəlir. Elə bu

74. İkimiz də səs verməyə gəlmişik. Hava pis olsa da gələcəkdik, əvvəlcədən oğluma demişdim hava pis olsa zəng edəcəm gəlib bizi səs verməyə apararsan maşınla. Çünki qalib ölkənin ilk seçkisi olacaq, mən də öz haqqımdan istifadə etmək istəyirəm. Səsimizi verdik. Mənim qonşumun dağ kimi oğlu şəhid olub bu torpaqların uğrunda, bizim də borcumuzdur ki, onun qanı tökülən bu torpağa layiqli lider seçək".

Məntəqə nəzarətçisi Mirzəağa Ağayevin seçicilərlə mehriban, hörmətlə davranışı, yorulmadan, bezmədən səs verməyə gələn hər seçici ilə xoş ünsiyyəti diqqətimi çəkdi. Sözarası öyrəndim ki, o, bu məktəbin məzunu, Vətən Müharibəsinin 19 yaşılı şəhidi Cavidan Ağayevin atasıdır. Qəhrəman oğlu

Lalə Mehralı

## Qızılca, yoxsa allergiya, necə ayırd etmək olar?



### AYDINLIQ GƏTİRİLDİ

**“Q**ızılca xəstəliyi qızılca virusu ilə yayılır və xəstəliyin vaksinasiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən milli peyvənd təqviminə daxil edilib. Uşaqlar 1-10 yaş aralığında iki dəfə peyvənd olunmalıdır. Bunun nəticəsində virusa qarşı uşaqlarda davamlı immunitet formalaşır. Təbii ki, peyvənd olunan şəxs də virusa yoluxa bilər, lakin xəstəliyi daha yüngül formada keçirəcəkdir”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksiyozist Adil Qeybullayev deyib.

Onun sözlərinə görə, qızılcaya bir dəfə yoluxan şəxs ikinci dəfə yoluxmur: “Lakin

son dövrlərdə virusa təkrar yoluxma halları da müşahidə edilir. Qızılca virusuna qarşı diqqətli olmaq və ilkin olaraq uşaqların vaksinasiyası prosesinə başlanılmalıdır. Xəstələnmiş şəxslərdə qızılcanın qızdırma, əzələ-bel ağrıları kimi hər hansı xüsusiyyətləri olan şəxslər dərhal yataq rejiminə keçməlidir. İlkin mərhələdən sonra səpiklərin yaranması dövründə də xəstə yataq rejimində olmalıdır. Qızılcaya yoluxan şəxslərdə A vitaminin səviyyəsi aşağı düşür. Buna görə də xəstəyə A vitamini ilə zəngin qidaların verilməsi məqsəduşğundur. Xəstəlik dövründə qızardılmış, ağır yeməklərdən uzaq durmaq lazımdır. Həmçinin xəstənin olduğu otaq günəş şüaları ilə təmin edilməli və tez-tez havası dəyişdirilməlidir”.

Səbinə Hüseynli

## “SƏS” qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ  
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR  
AŞAĞIDAKI YAYIM  
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ  
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşıma Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressainform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN

6 aylıq 79.20 AZN

1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN  
XİDMƏTİNDƏYİK  
Müraciət, şikayət, yazı,  
təbrik və başsağlıqlarımızı  
dərc etməyə hazırıq!

## Batşuayi “Fənerbaxça”nın tarixinə düşdü

**“F**ənerbaxça”nın futbolçusu Mişi Batşuayi klubun tarixinin rekorduna imza atıb. Belə ki, belçikalı oyunçu heç bir xarici bombardir əldə etmədiyi statistikanın sahibi olub. O, “Fənerbaxça” ilə 40 və daha çox oyun keçirən əcnəbi futbolçular arasında ən yaxşı nəticəni göstərib. Batşuayi bu görüşlərdə hər oyuna ortalama 0.58 qol vurub. Bu isə İstanbul təmsilçisinin tarixində legionerlər arasında ən yaxşı nəticədir.



Batşuayi ümumi statistikada yalnız türküyəli oyunçulardan geri qalır. “Fənerbaxça” klubunun tarixində hər oyuna ortalama ən çox qol ovuran futbolçu Tanju Çolakdır (0.89 qol). 2-ci sırada isə Aykut Kocamandır (0.62 qol).

## Yumurtanın üzərindəki kodların sirri BƏLLİ OLDU MÜNASİBƏT

**“K**odlar bütün dünyada dörd rəqəmdən ibarətdir: 0, 1, 2, 3”. Bu sözləri SİA-ya açıqlamasında qida məsələləri üzrə mütəxəssis, ekspert Ağa Salamov deyib. Ekspert bildirib ki, hər yumurtanın öz kodu var: “Misal üçün, kənddə hində saxlanılan toyuq yumurtası dünya standartlarına görə “0” ilə kodlanır. Yumurtanın üstündə istehsal tarixi yazılır, bir də kod yazılır. O kodlar onun orqanik olub-olmamasından xəbər verir. Bütün dünyada belə hesab olunur ki, “0” hin toyuqlarının yumurtalarıdır. Hində bəslənir, həyətdə orqanik yem yeyir və onun yumurtası da ən faydalı olandır. Bu cür yumurtaları bazardan alanda baxacaqlar ki, yumurtaların standartı yoxdur. Böyük, kiçik, üstü bir az qabarıq ola bilər. Çünki fərqli toyuqlar yumurtlayır deyə belə olur.

“1” rəqəmi ilə kodlananlar isə fermerin qəfəsdə yox, həyətdə saxladığı toyuqlardır. Amma bu toyuqların yumurtaları hin toyuqlarının yumurtasına nisbətən keyfiyyətdə aşağıdır. “3” ilə kodlananlar isə broylerlərdir. Qəfəsdə, stres altında saxlanılır. Onların yemi də orqanik deyil. Bu toyuqlar zülallarla qidalanır, eşələnir, yaşıl ot yeyə bilmir. Deməli, bunların yemləri də hormonal yemlərdir. Ona görə də insanlarda hormonal pozuntular baş verir. Bu toyuqların yumurtaları keyfiyyətli sayılmır. Kənd yumurtası qədər onun qida dəyəri yüksək deyil”.

“Fermerlər bu gün ineyini, torpağını satıb şəhərə üz tutur. Çünki fermerlərin şəraitləri yoxdur. Fermerləri nə qədər sıradan çıxarsaq, əzsek, qayğı göstərməsək, şərait yaratmasaq o qədər də biz keyfiyyətdən danışa bilməyəcəyik. Sağlam qidalardan ağız dolusu danışib kəndlini sıradan çıxarmaq olmaz. Əksinə gəzən toyuqların sayını çoxaltmaq lazımdır. Həm toyuq, həm də xırda və iribuynuzlu heyvanlar cəhətdən geniş inkişaf getsin ki, ucuzluqdan, keyfiyyətdən danışmaq olsun. Amma bu gün ölkəyə nə qədər xırdabuynuzlu və iribuynuzlu idxal olunur, eyni zamanda toyuqlar da broylerdir. Yumurtalar daxilə istehsal olsa da, nə qədər keyfiyyətindən danışmaq olar? Bu, sual altındadır”, - deyə o əlavə edib.



Söylü Ağazadə

Baş redaktor:  
Bəhruz Quliyev

Ünvanımız:  
Bakı şəhəri,  
Üzeyir Hacıbəyli  
küçəsi, 66.

Şəhadətname: № 022492  
<http://www.ses-news.az>  
<http://www.sesqazeti.az>  
E-mail: [ses@sia.az](mailto:ses@sia.az)

“ƏLİNCƏ” AZƏRBAYCAN KEYRİYYƏ  
CƏMIYYƏTİNİN ORQANI.  
QƏZET 1991-Cİ İL  
YANVARIN 11-DƏN ÇIXIR  
Tel: 598-33-90  
Faks: 493-11-62

Redaksiyanın mövqeyi  
ilə müəllifin mövqeyi  
üst-üstə düşməyə bilər.

Qəzet bazar və  
bazar ertəsindən  
başqa hər gün  
nəşr olunur

Tiraj: 2900